

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 191 (5911) 17 oktyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "İslahatlara alternativ yoxdur!"

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Səh 2



12

Mübariz Əhmədoğlu:
"Fasizm bütün erməni
elitasi üçün birləşdirici
mətiyadır"



12

Ermeni türkolog
Türkiyənin mövqeyini
dəstəklədi



13

İsa Qəmbərin
Müsavatın işinə
müdaxiləsi sübuta
yetirildi



17 oktyabr 2019-cu il

İlham Əliyev: "İslahatlara alternativ yoxdur!"

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Xəber verildiyi kimi, oktyabrin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı müşavirədə nitq söyləyib. Prezident İlham Əliyev öz nitqində diqqətə çatdırıb ki, doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsinə verir: "Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səməre ilə istifadə etməliyik.

Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illerde aparılan isləhatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhərsini verir. Deyə bilərem ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.

Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təcəccübənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliliyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır.

Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciye görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onları



"Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demisəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

caq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var ve imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə ve iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var ve hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm bündə gəlirlərimizi artırıq, həm də bündə xərclərimizi məqsədönlü və şəffaf olmalıdır.

Bir neçə gün bundan əvvəl mənim Sə-

lə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi karakter daşılmalıdır. Bir çox özəl şirkətlər vergileri hələ də tam həcmədə ödəmir və ikili mühasibat saxlayır.

Vergi orqanları, diger hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmmən sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vezifeni qoyдум, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüş-

yardım alanlarının sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoyдум ki, biz bu kateqoriyanın insanlara daha geniş həcmədə yardım göstərek. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub.

Əlbəttə ki, əsas vəzifəm iqtisadi inkişaf şərtləndirən isləhatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə isləhatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fealiyyətini yüksək qiymətləndirir. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə coxsayılı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan isləhatlar yüksək qiymətləndirilir.

"Doing Business" hesabatında biz business mühitindən görə dünya miqyasında 25-ci yerdeyik. Son hesabatda Azərbaycan yenə də 20-ən isləhatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir dəhə onu göstərir ki, Azərbaycanda aparılan isləhatlar ardıcıl xarakter daşıyır. Hesabdan bəzi məqamları mən Azərbaycan ictimaiyyətinin diqqətine çatdırmaq istərdim. Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlıqla qarşı mübarizə, iqtisadi isləhatlar, sosial isləhatlar, infrastruktur və sair.

Beləliklə, müteşəkkil cinayətkarlıqla qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərem ki, bu hesabat dönyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamin səviyyəsinə görə Azərbaycan 30-cu yerdedir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddəli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir.

"Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də isləhatlara qarşı çıxış edirlər. Bu isləhatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İsləhatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir"

yüksək pilləde olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə qabaqcıl yerdəyik. Bunu bir daha demek istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu idən-ile azaldaq və gələn ilin bütçəsində bu, nəzərdə tutulur.

Inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosial yönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, infliyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə de infliyasiyanı əhəmiyyətlə dərəcədə üstələyir.

Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcmindən görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. An-

rəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoylan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və isləhatları davam etdirməkdir.

Keçən il prezident seçkilərindən sonra mənim andığmə mərasimindəki çıxışında demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış program xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, isləhatları dərinləşdirildik. Vergi və gömrük sahələrində aparılan isləhatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda bütçəyə plandan elave 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir dəha onu göstərir ki, bizim ne qədər böyük ehtiyatımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmir. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işleyənlər orada qeydiyyata alınır. Düzdür, son müddət ərzində on minlər-

vətənə, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəmelidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergiləri ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.

Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisinin ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunənə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyəti qurumlara bir dəha bu tapşırığı verirəm.

Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demisəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq programı geniş vüset alır. Bu il on minden çox insan bu programla əhatə olunacaq. Ünvanlı sosial

İlham Əliyev: "İslahatlara alternativ yoxdur!"

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Əvvəli-Səh-2

Yəni, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyaset Azərbaycanda ən yüksək seviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyilliilik seviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının seviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin elçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik.

Hazırda gələn ilin bütçəsi hazırlanır ve bilişiniz ki, bütçə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vezifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərək ona bir çox vezifələr tapşırıdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlara aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşü, müasir iqtisadiyyati bilən, savadlı genc kadrlar işə cəlb edilmelidir. Biz XXI əsrde yaşayırıq, köhne təfəkkürlə, köhne biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə etəlet yolu ilə gedə bilərik? Düzdür, islahatlara aparılır, dediyim rəqəmlər bunun əyani sübütudur. Her bir ölkə bu neticələrə öyüñə bilər. Ancaq biz biliyik ki, ehtiyatlarımızı çıxırıq. Onu da biliyik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, biliqli və Vətəne bağılı kadr getirilirsə, biz orada dərhal dəyişikliklər görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlara aparılma bilmez. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliliyişə nail ola bilərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlara yolu ilə düzəldə bildik. Bütçəyə 100 milyonlara manat vesait daxil olub, digər sahələrdə də həmçinin.

Sosial müdafiə sahəsində nə qədər potensialı olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlara aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlara onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchle bizim işimizə engel törətmək isteyirlər. Islahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözlülməzdir. Mən indi dərinə getmek istəmirem. Amma bildirməliyəm: bu, dözlülməzdir, bir hökumətin bezi üzvləri digər üzvləri tərəfindən şəntaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ile onların apardığı islahatların üzərinə kölgə salınır. Dözlülməz vəziyyətdir. Əger kimse hesab edir ki, biz bununla barışmalyıq, səhv edir. Çünkü islahatlara alternativ yoxdur. Kim bu yolun yolcusudursa, əbbətə, işləyecək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, elbette ki, biz belə adamlarla bir yolun yolcusu ola bilərik. Ona görə bir də demək isteyir ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasetində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacaq. Heç kim bu işdə bizə mane ola bilməz"



"Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasetində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacaq. Heç kim bu işdə bizə mane ola bilməz"

olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzəret olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonundu bütçə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şıxşirdilmiş rəqəmlər öz əksini təpir, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, məsələ üçün bənd təkmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən! Həvədan. Sonra araşdırma aparılır, görünür ki, şıxşirdiblər. Nəyə görə şıxşirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu tekçə onların boynuna atmaq olmaz, - hökumət də nəzarəçi kimi şıxşirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşışınlar. Əger bədəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yene də şıxşirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əbbətə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şıxşirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis verdişlərdən əl çəksinlər. Beləliklə, biz bütçəyə böyük qənaət edərək, maaşların, pensiyaların artırılmasına imkan yaradıq və şəffaflıq təmin edə bilərik. Ona görə qarşısındaki həftələr ərzində gelen ilin bütçəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmışdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istədim ki, indi burada gələn ilin bütçəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin."

X X X

Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyaset və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın idarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış etdilər.

Maliyyə naziri Samir Şərifov:

-Möhtərem cənab Prezident, hörmətli müşavirə istirakçıları.

2020-ci il üçün dövlət bütçəsinin layihəsi Azərbaycan Respublikasının "Bütçə sistemi haqqında" Qanununa uyğun olaraq hazırlanıb

cənab Prezident, əsasən doğrudur.

Prezident İlham Əliyev: Əsasən neçə faiz özünü doğrudur? Siz gərək bunu dəqiqlik bilesiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünkü hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kəndərə qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqlik vərili ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq.

Nazir Şahin Mustafayev: Beynəlxalq praktikaya uyğun olaraq fərqlənir, yeni, proqnozlar tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirler sonradan nəzərə alınır və hər üç aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Məsəl üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə Nazirliyi yeni bütçə tertib edərək bəzən proqnoza yenidən düzəliş etmişik və bu gün artıq gələn il üçün proqnoz 3 faizdir.

Prezident İlham Əliyev: Artı?

Nazir Şahin Mustafayev: Bəli, 3 faiz görüür. Qeyri-neft sektorlu üzrə 3,8 faiz proqnozlaşdırılmış və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərə birbaşa bağlıdır. Yəni, proqnoza müxtəlif amillər təsir edir.

Prezident İlham Əliyev: Əlbət, investisiya programı da burada önemli rol oynayır.

Nazir Şahin Mustafayev: Bəli, bu, birbaşa təsir edən amillərdən biridir və digər amillər də var. Biz üç aydan bir düzəliş veririk.

Prezident İlham Əliyev: Amma biz çalışmalıyıq ki, iqtisadi artımımız dövlət xətti ilə aparılan xərclərə bağlı olmasın. Çünkü bizim əsas iqtisadi artımımızın mənbəyi dövlət investisiya xərcləridir və açığını desək, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur. İndi rəqəmlər də bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektorlu deyil, neft-qaz əməliyyatlarından. Ona görə bizim əsas vəzifəmiz iqtisadi artımımızın birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. İndi biz 1,4 milyard manat güzəştli şərtlərle kreditlər vermişik. Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?

Nazir Şahin Mustafayev: Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.

Prezident İlham Əliyev: Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzeştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kiçifat qədər yüksək seviyyədədir. Büttün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə getirib çıxarmalıdır. Amma biz bunu görmürük.

Nazir Şahin Mustafayev: Cənab Prezident, doğru olaraq qeyd edirsiniz ki, son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi mən maliyyələşmə ilə bağlı problemləri qeyd ederdim. Çünkü Sahibkarlığın inkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vesait deyil, cənab bank sektoruna tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir.

Prezident İlham Əliyev: Düz deyirsiniz, bank sektorlu bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə de istehlak kreditlərinin hacmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhə o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yenə, istehlak mallarının alınmasına kreditlər verilir.

Ardı Səh. 4

17 oktyabr 2019-cu il

İlham Əliyev: "İslahatlara alternativ yoxdur!"

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Əvvəli-Səh-3

Əgər bu davam edərsə, yendə bir neçə ildən sonra xoşagelməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələlər gərək ümumişdir, təhlili edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektor, Sahibkarlığın İnkışafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir - məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı.

Nazir Samir Şərifov: Cənab Prezident, bu inflasiyanın bizim bütçə qaydasında nəzəre alınması üçün Azərbaycan Respublikasının "Bütçə sistemi haqqında" Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Yəni, dəyişiklik ondan ibarətdir ki, inflasiya nəzəre alınmalıdır.

Prezident İlham Əliyev: Bunu gərək əvvəlcədən edərdiniz.

Nazir Samir Şərifov: Birinci ildən cənab Prezident. Ola bilsin, lazımdı ki, biz bunların hamısını sınıayaq. Biz prinsipcə onun üzərində çalışırıq.

Prezident İlham Əliyev: Belə olan haldə artım daha da böyük olacaq. Neçə faiz?

Nazir Samir Şərifov: Belə olan haldə, cənab Prezident, bizdə 28,1 milyard manat məbləğində icmal bütçənin yuxarı xərcləri formalaslaşmışdır. Dövlət bütçəsinin xərcləri müvafiq olaraq 25,6 milyard manatdır.

Prezident İlham Əliyev: Yəni, bu ilin bütçəsindən neçə faiz artıb?

Nazir Samir Şərifov: İndi biz artırırdan sonra artıq icmal bütçənin xərcləri 29,5 milyarda çatır. Bizzət 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki,

əsasən dövlət əsası vəsait qoyuluşuna yönəldilsin.

Maliyyə naziri Samir Şərifov bildirdi ki, cari ildə dövlət başçısının təşebbüsü və tapşırıqlarına əsasən bir çox sahələri əhatə edən sosial islahatlar həyata keçirilib və bu tədbirlər dövlət bütçəsi hesabına maliyyələşdirilib. Nəticədə bütçədə müyyəyen struktur dayışıkları baş verib və bütçənin cari xərcləri, yəni, sosialyönlü xərcləri 3,7 milyard manat artıb, investisiya dövlət əsası vəsait qoyuluşu xərcləri isə azalıb. Investisiya xərclərinin ümumi daxili mehsulun iqtisadi artımına müsbət təsiri, eyni zamanda, ölkədə iqtisadi fəaliyyətin təmin edilməsində əhəmiyyəti nəzəre alınaraq onu əvvəlki səviyyelərə çatdırmaq üçün tədbirlər görülür.

Maliyyə naziri onu da vurğuladı ki, görünlən tədbirlər nəticəsində əlavə 1,3 milyard manat vəsait yaradılıb, bu isə 7,7 faiz artım deməkdir. Neft gəlirlərinin hesabına maliyyələşən xərclərin ildən-ilə azaldılmasının təklif edən Samir Şərifov əlavə gəlirlər və əvvəlki illərdə toplanmamış vəsaitlər hesabına artan dövlət bütçəsinin maliyyələşdirilməsinin temin olunacağı vurğuladı. Prezidentin sosial sahə ilə bağlı tapşırıqlarının dövlət bütçəsi layihəsində öz əksini tapşırığından deyən Maliyyə naziri ölkədə iqtisadi sabitliyin təmin edilməsi üçün Mərkəzi Bankla çox six tədbirlərinə əlaqələndirilməsinin əhəmiyyətini vurğuladı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu bütçəsinin gəlirlərinin optimallaşdırılması istiqamətində görünlən işlərdən danışdı. Nazir

Fondun bütçəsinin 4 milyard 825 milyon manat məbləğində proqnozlaşdırıldı, bunun cari ile nisbətən 16,9 faiz çox olduğunu dedi, 697 milyon manat əlavə vəsaitin məhz əhalinin ödənişlərinə yönəldiləcəyini vurğuladı. Ümumi sosial siyorta yiğimlarında 22,5 faiz artım olduğunu bildirən nazir Fondun galirlərində qeyri-bütçə təşkilatlarınıñ payının artırdığını vurğuladı.

Sahil Babayev minimum əmək pensiyasının 200 manata çatdırıldığını, bununla da ölkəmizin MDB məkanında aliciliq qabiliyyəti indeksi üzrə birinci yerdə olduğunu bildirdi. Qeyd etdi ki, orta aylıq pensiya aliciliq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

Dövlət Sosial Müdafiə Fonduun xərclərinin strukturunun optimallaşdırılması üzrə görünlən işlərdən danışan nazir dedi ki, İşsizlikdən Siyorta Fonduñ gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq bütçə formalaşdırılıb. Burada artım 30 faizdən çoxdur. Bu məbləğin 111 milyon 900 min manatı məhz işsizlikdən siyorta haqlarının yiğimlarına yönəldiləcək. Qeyri-bütçə təşkilatlarının sayı artıq 68 faizə çatıb ki, bütçə təşkilatlarından toplanan payın ümumi gəlirlərdəki payı daha da aşağı düşüb. Eyni zamanda, cari ildə gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq programının maliyyələşdirilməsinə yönəldiləcək.

Çıxışını davam etdirən Sahil Babayev dedi: Xərclərimiz 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttini Sizin tapşırığınıza müvafiq olaraq İşsizlikdən Siyorta Fondu hesabına

maliyyələşdirilən özünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq layihəsinə yönəldiləcəkdir. Gələn il ərzində sırf İşsizlikdən Siyorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır.

Prezident İlham Əliyev: Dünya Bankı da bu layihəyə qoşulur. Onları da vəsaitini nəzərə alsaq bu rəqəm daha da artacaqdır.

Nazir Sahil Babayev: Bəli, cənab Prezident, Sizin tapşırığınızla Dünya Bankı ilə danışığın yenəkun mərhələdədir. Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur. Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhelesinə biz ilin sonunda çatacaq. Ona görə növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərefindən maliyyələşdirilecek. Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Cari ildə planımız yüz min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 mine çatdırılacaq. Haqqı ödənilən icimai işlər programının davam etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, iri dövlət şirkətlərində yaradılan müvəqqəti icimai işlər programı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT İnkışaf Programı ilə də özünüməşğulluq programı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkışaf Programı-

nın xətti ilə maliyyələşdiriləcək.

Prezident İlham Əliyev: BMT İnkışaf Programının maliyyə təminatını biz öz üzərimizə götürmüsük, elədirmi?

Nazir Sahil Babayev: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Sadəcə, onlar məsləhətçi qismində çıxış edirlər.

Nazir Sahil Babayev: Bəli, layihənin icrasına nəzarəti təmin edirlər. Bizim üçün də çox gözəl təcrübədir ki, en müsbət beynəlxalq təcrübəni getirərək bu layihəni müxtəlif rayonlarda icra edirlər. Biz də onların müsbət təcrübəsini digər rayonlarda özümüz tətbiq edirik.

Peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək. Bizim mövcud peşə mərkəzlerimizdən əlavə iki peşə mərkəzinin tikintisi de buraya daxildir. Orta məktəblərin son siniflərinin şagirdləri üçün peşəyönümlü məsləhətli proqramlarının genişləndirilməsi və 150 min şagirdi əhatə etməsi nəzərdə tutulmuşdur. Ümumilikdə, İşsizlikdən Siyorta Fonduñ və Dövlət Sosial Müdafiə Fonduun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulmuşdur. Cari ildə əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də məhz Dövlət Sosial Müdafiə Fonduun və İşsizlikdən Siyorta Fonduun vəsaitləri hesabına qarışınacaq. Bu da imkan verəcək ki, dövlət bütçəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olaq.

"Koreya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəber verir ki, nümayəndə heyətinin üzvlərinin salamlayan Prezident İlham Əliyev bildirib ki, bu səfər iki ölkə arasındakı əlaqələrə yeni tekan verəcək:

-Mən siz Azərbaycanda səmimiyyətə salamlayıram, ölkəmizə xoş gelmişiniz. Əminəm ki, sizin səfəriniz iki ölkə arasında əlaqələrə yeni tekan verəcək. Bismən əlaqələrimiz uğurla inkişaf edir və şadəm ki, Koreya-Azərbaycan əlaqələri yeni pilləyə qalxıb. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və sizin səfəriniz bunu bir daha təsdiqləyir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir. Əlbəttə ki, iqtisadi sahədə əməkdaşlıq daha da geniş vüset alır. Azərbaycanda 70-e yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Bakı şəhərində yeni tikilmiş, arxitektura baxımından cəlbədici olan bəzi binaların memarlıq dizaynı Koreya şirkətləri tərəfindən təmin edilmişdir. Ümumiyətə, biz isteyirik ki, qarşılıqlı investisiya qoyulmuş daha geniş vüset alınsın. Azərbaycan sizin ölkəyə yarımlı milyard dollara yaxın sərməye qoyub. Bizim Dövlət Neft Fonduñ Koreyada daşınmaz

əmlaka sərməye qoyub və əminəm ki, gələcək illərdə qarşılıqlı sərməye qoyuluşu daha geniş vüset alacaq. Şadəm ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Bildiyiniz kimi, Koreya vətəndaşları üçün sahələşdirilmiş viza rejimi tətbiq olunur və onlar elektron vizanı bir neçə gün ərzində alıb Azərbaycana gələ bilərlər. Biliyəm, Koreyalılar xaricə ölkələrə səfər etməye çox həvəslidirlər və ümid edirəm ki, Azərbaycan onlar üçün çox maraqlı bir yer ola bilər.

Əlbəttə, parlamentlərarası əlaqələrə xüsusi diqqət yetirilir. Şadəm ki, bu gün sizin rəhbərliyinizlə yüksəksəviyyəli nümayəndə heyəti bizim qonağımızdır. Səfər zamanı hem parlamentlərarası əlaqələr müzakirə ediləcək və bununla bərabər gündəlikdə duran ikiterəflı məsələlər etrafında fikir mübadiləsi aparılacaq. Əminəm ki, səfəriniz uğurlu olacaq, bir daha xoş gelmişiniz.

x x x
Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq:

-Çox sağ olun, cənab Prezident, Sizinle görüşdüümə görə çox şadəm və çox şərəf hissi duyuram. Mən biliyəm, xəbərdaram ki, Siz nə qədər məşğulsunuz və belə bir vaxtda bize görüş üçün vaxt ayırmışınız. Bildiyimə görə, Siz oktyabr ayında Rusiyada olmuşsunuz, Gürcüstanın Baş Naziri Azərbaycana səfərə gəlib və dünən Türkdiili Dövlətərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü



Azərbaycanda keçirilib. Mənə çox maraqlıdır. Sizin bu tükənməz enerjiniz haradan gəlir? Türkdiili Dövlətərin Əməkdaşlıq Şurasında Macaristan və başqa bir ölkə, sadəcə, müşahidəcidi, üzv deyil. Mən düşünürəm ki, bizim də təşkilatda müşahidəçi kimi üzv ola biləm imkanımız var. Ola bilərikmi?

Prezident İlham Əliyev: Çox yaxşı olar. Mən elə bu məsələni sizinlə müzakirə etmə istərdim.


Milli Assambleyanın sədri Mun Hi-sanq:

Cox istərdim heyata keçsin. Prezident İlham Əliyev: Ona görə, əgər belədirse, onda gərək səfər zamanı bu məsələ müzakirə olunsun. Gələn il Türkdiyəde keçiriləcək növbəti Zirvə Görüşündə Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmən olarıq. Macaristan müşahidəçi kimi bizim tədbirlərdə artıq ikinci dəfə

dir ki, iştirak edir. Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraqlı gösterir. Dünənki Zirvə Görüşündə həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önemli layihələr müzakirə olundu. Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidi varam ki, nəticələr yaxşı olacaq.

Milli Assambleyanın sədri Mun Hi-sanq: Mən əminəm ki, uğurlu nəticə əldə olunacaq. Çünkü Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmisi ailəyə çox böyük önem verib, böyükleri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyət daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək. Sonda xatire şəkli çəkdirildi.

Uğurlu Azərbaycanımız uğrunda



1 992-ci il 16 oktyabr.
Tariximizin yaddaşlarında həkk olunan tarixi gün. Xalqımızın, Azərbaycanımızın "Ölüm, ya qalım" dilemməsi qarşısında qaldığı tarixi gün. 1992-ci il 16 oktyabrda əgər bir qrup ziyanı "Səs" qəzeti vasitəsi ilə Ulu Öndərimizə müraciət etməsəydi, bu gün Azərbaycanımızın və xalqımızın taleyi necə olardı?

Müraciət - XALQ-HEYDƏR BİRLİYİNİN TƏCƏSSÜMÜDÜR

Bu gün 1991-1993-cü illərin böhranlı, ağırlı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təessüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti elə keçirərk, inanılmaz bir herisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqdə acız olan məlum qüvvələr xalqın inamından suisitidə etməklə, eślində, özlərinin uçuruma yuvarlaşdırılar. Bir dəha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsinə, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acıcaqlı şəraitdə xalqın üzdə olan ziyanları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına sōykənərək, ölkəni böyük fəlakətlərdən qurtara, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəlik yoluna çıxara biləcək Ulu Öndər Heydər Əliyevə üz tutaraq

müraciət etdilər və bu müraciətlə XALQ-HEYDƏR BİRLİYİNİ sübut etdi.

Bu, bir faktordur ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmetlər göstərmış, ideyaları, zəkası, biliyi, idarəcilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyev şəxsiyyəti heç zaman unudulmaz. Xüsusiələ də, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfe siyasi hakimiyyətə qayıdışı dövrü. Həmimizin yadındadır ki, 1992-ci ilde hökm süren ağır vəziyyət nəticəsində, ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 1992-ci il oktyabrın 16-da 91 ziyanının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin ziyanlarının müraciətinə cavabı, məhz "Səs" qəzətinə dərc edilmişsi, doğrudan da, bu qəzətin tarixində ən mühüm hadisələrdə biri kimi qiymətləndirərdim. Qeyd etmək lazımdır ki, bir qrup ziyanlarımızın bu addımı cəsarətli, xalqımızın və dövlətimizin xilası üçün atılmış addım olamaqla, Azərbaycan tarixində əhəmiyyətli rola malik oldu. Beləliklə də, vətənpərvər Azərbaycan ziyanlarının "Səs" qəzətinin 16 oktyabr 1992-ci il tarixi nömrəsində çap olunmuş həmin müraciəti sonralar çağdaş tariximize məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Həmin ziyanların bu tarixi müraciəti, eślində, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın gözgörəsi dağılmışına dözməyən Ulu Öndər Heydər Əliyev dəhəsi vətənin dar gündündə xalqın imdad və kömək səsine səs verdi. 24 oktyabrda mətbuatda DAHI LİDER Heydər Əliyevin Azərbaycan ziyanlarının müraciətinə cavab olan "Yeni,



Müstəqil Azərbaycan uğrunda" sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyanlarının YAP təşkilat komitesinin yığıncağı keçirildi. Büyük Şəxsiyyət Heydər Əliyev yekdilliklə təşkilat komitesinin Sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-in təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev açıq səsverme yolu ilə partyanın Sədri seçildi.

Yeni Azərbaycan Partiyasının yaranması - Çağdaş dövlətçilik tarixində yeni sahifə

Qeyd edim ki, YAP yarandığı gündən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamna-

məsi və Programı əsasında fealiyyət göstərən, sıralarında respublikada hüquqi dövlət, sabit və sosiyalönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fealiyyətə başladı. Zəngin həyat yolu keçmiş YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini son 27 ildə tam təsdiqləyib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev çıxışlarında bildirir ki, hər bir partiya üzvü Ümummilli Lider Heydər Əliyevin həyata keçməyən ali idealları, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisine daim xidmət göstərməli-

dir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəşəha rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ile rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fealiyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi dəyişdirmək istəyirik".

Bu gün xalqımız fəxr edir ki, Ulu Öndər Heydər Əliyev siyaseti Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.

**FƏRRUX HAQVERDİYEV,
YAP Xızı rayon
təşkilatının sədri**

17 oktyabr 2019-cu il

“Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var”



başqa bir tərəfdən ayrı-ayrı türk xalqlarının dövlət müstəqilliyindən ibarət idi. Bu proses XX əsrin sonlarına qədər gəlib çıxdı.

Beləliklə, XX əsrin sonlarında Azərbaycan və Mərkəzi Asiya turkdilli xalqları öz müstəqilliyinə qoşuşdular. Bundan sonra proseslər belə oldu ki, turkdilli dövlətlər öz müstəqilliklərini qorumaq şərtiylə ümumi türk dünyasına qoşuşmaq üçün bir birləri ilə fəal şəkildə əməkdaşlığı başladılar. Bu gün də həmin tendensiyanın davamını müşahidə edirik.

Müstəqilliyin ilk illərində

*Azərbaycanda Atatürk
Mərkəzinin direktoru, Milli Məclisin
deputati, akademik Nizami Cəfərovun
yap.org.az-a müşahibəsi*

Nizami müəllim, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 il təmam oldu. Sizcə, Türk Şurası ötən dövr ərzində qarşıya qoyduğu hədəflərə nə dərəcədə çata bilib?

- Ümumiyyətlə, türk xalqlarının birliyi her zaman aktual olub. XIX əsrin sonu XX əsrin əvvəllerindən etibarən türk dünyası anlayışını siyasi anlayışa çevirdi. Yəni həm türk xalqları ziyyətlərin timsalında bir türk dünyasının mövcudluğunu və özlərinin də bu dünyadan tərkibində olduğunu anladılar, həm də müstəqillik uğrunda mübarizə aparmağa başladılar. Bu mənada, Azərbaycan öz müstəqilliyi üçün geniş düşüncə imkanı qazandı. Onun ardınca isə Türküstanın özbeklərin, qazaxların, qırğızların və s. müstəqillik uğrunda mübarizəsi artıq hərəkətə çevirdi. Bunun da mənətiq bir tərəfdən ümumi türk dünyası və onun vəhdəti,

bu dövlətlərin qarşılıqlı əməkdaşlığı elə də güclü deyildi. Çünkü onlar ilk növbədə, özlərini müstəqil dövlət kimi təsdiq etməli idilər. Amma bütün hallarda türk dünyasının birliyi ideyası həmişə mövcud olub. Bu ideya əvvəller daha çox emosional formada mövcud olmuşdu. Sonra isə xeyli dərəcədə siyasi məzmur kəsb etdi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, türk dünyasının mədəni, mənəvi birləşimi onun siyasi-ideoloji birləşimi tamamlamalıdır. Qazaxıstanın birinci Prezidenti Sultan Nazarbayevin də bu tipli ideyaları var idi.

Türkdilli dövlətlərin qarşılıqlı integrasiyası üçün ilkin olaraq mədəni birlilik yaradıldı. 1990-ci illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birləşimi müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır. Onun ardınca isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı ki, bu da çox mühüm məsələ idi. Çünkü parlamentlər bütün dünyada dövlətlərin ən demokratik qurumudur və burda deputatların simasında xalq təmsil olunur. Daha sonra isə 10 il əvvəl

Bütövlükdə 10 ildir ki, Türk Şu-

Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Artıq bu o demək idi ki, konkret olaraq turkdilli dövlətlərin birləşimi koordinasiya edən işlek bir mexanizm, struktur yaradılır. Bu qurumun ən üst qatı isə dövlət başçılarının zirvə görüşləridir.

Ötən 10 il ərzində Türk Şurası səmərəli fealiyyət göstərib və böyük nailiyyyətlər qazanıb. Türk dövlətlərinin bir birinə siyasi, strateji yaxınlaşmaları və türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması, eləcə də türk dövlətləri arasında hər hansı bir kiçik münəqişəyə imkan verməyəcək qədər bir vəhdətin təmin olunması baxımdan ciddi uğurlar qazanıb. Bütün bunlar nəticə etibarilə Türk Şurasının əsaslığındı prinsiplərdir və Türk Şurasının mövcud olmasının ən böyük üstünlüyündən biri odur ki, həm evvel yaranmış TÜRKSOY, həm də TÜRKPA ilk növbədə dövlət başçılarının verdikləri qərarların fonunda öz fealiyyətləri gücləndirirler. Yəni bu qərarlar nə qədər miqyaslı olarsa, o da həmin qurumlara təsir edir, görülən işlər müsbət olur. Onu da qeyd edim ki, türk xalqlarının birliliyinə xidmət edən layihələrdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yaradılmasıdır. Fondu türk dünyası mədəniyyətini, zəngin tarixini, milli mənəvi dəyərlərini bütün dünyada təbliğ edir. Gələcəkdə bu istiqamətdə başqa qurumlar da yaranıbilər.

Beləliklə, turkdilli dövlətlərin birləşimi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşındaki dövrlərde daha da inkişaf edə bilər. Amma yənə də əsas məsələ odur ki, müstəqil türk dövlətlərinin ayrı ayrı inkişafı təmin olunsun və eyni zamanda türk dövlətlərinin qarşılıqlı əlaqəleri o qədər geniş əlsən ki, mədəniyyətdən başlamış bütün sahələrə qədər strateji əməkdaşlıq təmin edilsin. Yəni, türk dövlətləri hər bir məsələdə yekdil mövqə bildirməli, bütün məsələlərdə bir birləşimi dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birləşimi gücləndirməlidir və belə də olacaq.

Bütövlükdə 10 ildir ki, Türk Şu-

rası bütün keyfiyyəti, strukturunun mükemməlliyi ilə fealiyyət göstərir və geleceyə böyük vədlər verir. Bağıda keçirilən VII Zirvə Görüşü də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Zirvə görüşündə dövlət başçılarının çıxışı, müzakirə olunan məsələlər, irəli sürülen təkliflər və gelecekdə həmin təkliflərin reallaşması türk birləşimi dəha da gücləndirəcək. Hesab edirəm ki, turkdilli dövlətlərin birləşiminin böyük gələcəyi var.

- Özbəkistanın Türk Şurasına rəsmi olaraq üzv olmasının, Macaristanın da bu qurumun işində iştirak etməsinin əhəmiyyəti nədən ibarətdir?

- Bəli, müəyyən müddət idi ki, Özbəkistan Türk Şurasına üzv deyildi. Təbii ki, türk dünyasının özün müeyyən daxili problemləri ola bilər. Biz bunu biliyik. Artıq Özbəkistan təşkilata rəsmi şəkildə üzv qəbul olundu və bu, çox təqdirdəliyə haldır.

Macaristanın Türk Şurasının işində iştirak etməsi isə bizim üçün çox mühüm perspektivdir. Çünkü Avropa ölkəsi olan Macaristan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu fakt türk dünyasının daxili miqyasının genişlənməsinin göstəricisidir. Macarlar türk deyil, amma türklərin də daxil olduğu altay birləşimi addır. Odur ki, bu cür genişlənmə bizim bir sıra digər problemlərimizi də həll edəcək.

Qeyd edim ki, türk birləşində millətçilik əhval ruhiyyəsi, başqa millətlərə qarşı aqressiya yoxdur. Türkçülükdə bu hallar heç vaxt olmayıb. Türkçülük yalnız türk dünyasının beynəlxalq aləmin müstəqil bir hadisəsi kimi görmək, başqlarından aşağı olmamaq, irəli getmək, dünya ilə ayaqlaşmaq və s. məqsəmlərə bir birləşimi dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birləşimi gücləndirməlidir və belə də olacaq.

- Türkmenistan Türk Şurasına hələ də rəsmi şəkil-

də qoşulmayıb. Necə hesab edirsiniz, yaxın gələcəkdə bu dövlət də təşkilata üzv olacaqmı?

- Türkmenistan Türk Şurasının VII Zirvə Görüşündə Baş nazirin müavini səviyyəsində təmsil olunsa da, təşkilata hələ rəsmi üzv deyil. Fikrimcə, zaman keçidkə Türkmenistan da Türk Şurasına qoşulacaq. Çünkü burada onların mənafeyinə toxunan nəinki heç bir məsələ yoxdur, əksinə türk dünyasında, həm də beynəlxalq müstəvində bu ölkənin maraqlarını ifadə edəcək çoxlu istinadlar var.

Bütün bunlarla yanaşı, qeyd etmek istəyirəm ki, yarımmüstəqil türk xalqları da bu prosesdə iştirak etməlidir. Tatarlar, başqırdılar, çuvashlar, yaqtılar və s. xalqların böyük mədəniyyəti, dövlətçilik tarixi var. Məsələn, tatarların dövlətçilik tarixi türk xalqlarının çoxunun dövlətçilik tarixində əvvələ gedib çıxır. Hesab edirəm ki, bu xalqlar da müxtəlif səviyyələrdə türk brilklərində təmsil olunmalıdır. Doğrur, onlar TÜRKSOY-da təmsil olunur, amma fikrimcə, həmin yarımmüstəqil dövlətlərin parlamentləri olduğuna görə TÜRKPA-nın işində də iştirak edə bilərlər.

Yəni proses elə gedir ki, türk birləşimi istəməyen dairelər bizim birləşimizdə sui-istifadə edib “Türk qorxusu” yaymasına. Yayımaşa çalışıclar belə, türk dövlətlərinin fealiyyəti nəticəsində dünya görecək ki, burada normal, mədəni, ümumbehəri dəyərlərə, müasir sivilizasiyaya uyğun bir proses gedir. Dünya xalqlarının bir birləşmənin pozulması şəklinde yox, hüquq bərabərliyi əsasında olmalıdır. Başqa bir mədəni birləşim dünyada mümkün deyil. Qloballaşmanın şərti də budur. Türk dünyası da Azərbaycanın timsalında multikulturalizmin zirvəsini dünyaya təqdim edir.

Bütövlükdə, türk dövlətlərinin birləşimi üçün çox ciddi əsaslar var və bu birləşim dünyaya mədəniyyət, humanizm, insanlıq, böyük dəyərlər gətirir.

Gənclər Fonduyunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Oktabrın 16-da Azərbaycan Respublikasının Gənclər Fonduyunun növbəti iclası keçirilib. AZERTAC xəbər verir ki, iclasda Fondu tərəfindən 2019-cu ilde görülmüş işlər, o cümlədən 12-ci qrant müsabiqəsinin nəticələri, xaricdə təhsil proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin inkişaf və Karyera mərkəzlərinin fealiyyəti, “GəncLik” proqramı, “YayFest” döşərgəsi, Səyyar Gənclər Xidməti və digər fealiyyətlər haqqında hesabat məruzələri dinlənilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə qay-

ğısının növbəti təzahürü olaraq, ölkəmizin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin inkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 2019-cu il 1 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunub.

Iclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyaseti və idman məsələləri şöbəsinin müdürü Yusuf Məmmədəliyev, şuranın üzvləri - Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafig Bayramov, “Gənclərin intellektual inkişafına yardım” İctimai Birliyinin idarə Heyətinin sədri Sey-

mur Orucov, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

Gənclər Fonduyunun icraçı direktoru Fərid Cəferov jurnalistlərə müsahibəsində iclasda əsasən Fondu il ərzindəki fealiyyətinin müzakirə olunduğu vurğulayaraq bildirib: “2019-cu il Gənclər Fondu üçün kifayət qədər məhsuldar olub. Bu il qarşıya qoyulan məqsədlərə nail olunub, bir sıra proqramlar həyata keçirilib. Bu proqramlar arasında xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı müsabiqə, sosial müdafiəyə ehtiyacı olan gənclərin, tələbələrin



təhsil haqqı xərclərinin ödənilməsi üzrə müsahibənin nəticələri, beynəlxalq təşkilatlarda təcrübə keçmə, beynəlxalq tədbirlərdə iştirakla bağlı gənclərin dəstəklənməsi, gənclər təşkilatları üçün 12-ci qrant müsabiqəsinin nəticələri və həzirkı vəziyyəti, eyni zamanda, Gənclər Fondu tərəfindən bu il həyata keçirilen xüsusi layihələr, yəni, “YayFest” gənclərin yay düşərgəsi ilə bağlı təqdimat edilib,

gənclər üçün xüsusi mobil tətbiq olan “GəncUp”la bağlı arayış təqdim olunub. Bunlarla yanaşı, iclasda Prezident İlham Əliyevin Sərəncamının icrası iştirakatında ölkənin şəhər və rayonlarında fealiyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin inkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fealiyyətin təmin edilməsi müzakirə olub.

Niyə kitab oxumalıyıq?

Texnologiya inkişaf etdikcə insanlar daha çox elektron vasitələrdən istifadaya etməyə başlayır ki, bu da öz növbəsində bir sıra vərdişlərin unudulmasına və ya onların elektron vasitələrlə əvəzlenməsinə şərait yaradır. Əgər biz illər öncə nəqliyyat vasitələrində, dayanacaqlarda çoxlarının, xüsusilə də gənclərin əllərində kitab oxuduğunu, mütləq etdiyini görürdüksə, son dövrlərdə kağız kitabların yerinə elektron vasitələrini - mobil telefon, planşet və ya digərlərini görürük. Hətta iş otaqlarında, ofislərdə kitab rəflərinin iri monitorlarla dəyişdirildiyinin şahidi olurq. Kitabxanaların yolunu tanımayan gənclər haqqında isə danışmaq belə istəmirik. Alımlar hesab edirlər ki, kitab oxumaq insanlar üçün olduqca faydalıdır. Belə olan halda, gənclərimizin əksəriyyəti kitaba oxumağa, ən asası da kağız kitablara maraq göstərmir? Mütləq vərdişinin yaranmasına nə mane olur?

Jurnalist Ekspert Mərkezinin (JEM) sədri Ceyhun Musaoğlu bildirib ki, Azərbaycanda, eləcə də digər ölkələrdə cəmiyyət gənclərin kitab oxumasına çalışır: "Lakin biz ilk növbədə gənclər niye kitab oxumalıdır? sualına cavab verməliyik. Çünkü hansı gəncə sən kitab oxumalısan deyərkən onun ilk suali niyədir? Hətta akademiklərimizdən biri söyləmişdi ki, hazırda heç zaman kitab oxumayan o qədər insan var ki, onlar xoşbəxt, rahat, uğurlu biznesməndirlər. Ona görə də cəmiyyət problemi həll etmək üçün ilk

Sosial şəbəkələrin təsiri

Mərkəz sədri vurğulayıb ki, kitab oxumağın qarşısını alan sebəklərdən biri də sosial şəbəkələrdir: "Sosial şəbəkələr vasitəsilə hekaya oxumaq olar. Amma roman oxumaq mümkün deyil. Oxusa belə, həmin roman insanın yaddaşında, təsəvvüründə kağız kitabdan oxuduğu rahatlığı verməyəcək. Çünkü kitab istenilən vaxt insanın qucağında olur və imkan tapıldığı zaman ondan istifadə edə bilir".

Mətbəə, yoxsa naşriyyat?

C.Musaoğlu qeyd edib ki, Azərbaycanda son dövrlərdə kitab oxuyanların sayı artmağa başlayıb: "Kitab mətbəələri coxalıb, lakin naşriyyat yoxdur. Cox teessüf ki, bir çox naşriyyatlar da mətbəə rolunu oynayır. Amma mətbəə ilə naşriyyatın funksiyası tamamilə fərqlidir. Naşriyyatın işi təkcə kitabı çap etməkdən ibaret olmalıdır. Kitabı sıfırı də vermək lazımdır. Nobel mükafatçısı Qabriel Qarsen Markes İranda yayılmasına qadağa qoyulan kitabını nəşr edərkən əsərin adını onun gəzdigi gözelçələr adlanmasını təklif edir. Onan bunun sebəblərini soruşanda



növbədə bu suala cavab verməlidir. Əks halda məsələ qaranlıq qalır".

Niyə kitab oxumalıyıq?

JEM sədri söyləyib ki, kitab oxumaq insana ilk növbədə rahatlıq getirir: "İkincisi, hayatı maraqlı edir, üçüncüsü isə təsəvvür qabiliyyətini formalaşdırır. Hər bir insan üçün təsəvvür qabiliyyətinin olması vacibdir. Çünkü, düşündüyüntü te-



Markes bildirir ki, "Mənim gəzdim yim gözələrlə" çoxları üçün maraqlı ola bilər. Əsər peşəkar oxucular üçün zəif olsa da, dünyada ən çox satılan əsərlərdən birinə çevrildi. Bununla həm yazıçı çoxlu miqdarda vəsait qazandı, həm də nəşriyyat bazarın belə əsərləri tələb etdiyini anladı".

Yazıcı ve şairlərin üzərinə düşən vəzifələr?

JEM sədri söyləyib ki, əgər yazıcı və ya şair öz işini işləməyəcəkse, o zaman onun yazdığı kitablar oxunmayıcaq: "Əgər mən gündüzlər mühəndislik edir, həm jurnalist fəaliyyəti ile meşğul olur, həm de gecələr əsər hazırlama, o zaman ugur qazana bilməyəcəm. Çünkü yazıçı öz fəaliyyəti üzrə çalışmalıdır. Nəşriyyat, oxucu və yazılıçı arasında münaşibət fəlsəfi, etik və düzgün normalar çerçivəsində qurulmayıcaq, kitab oxumağa meyil də olmayıcaq. Hər kəs kitab yarmaklarında, sərgilərdə kitab almağa gedir. Amma gəlin görək alinan kitablardan oxunurmۇ? Kitab oxuyan gənclərimizə isə diqqət edəndə onların yerli deyil, xarici yazarlarla üstünlük verdiyini görürük. Görək kitab ilk cümləsindən insanı öz əsir altına salınsın. Əks halda, gənclərimizə kitab oxutdura bilməyəcəyik. Bu gün yazarlarımız Azərbaycandan olan problemlərdən deyil, azərbaycanlı romanı yazmalıdır. Bu gün Avropada problem bir nəfərin yoldan keçəkən digərinə acı şəkildə baxmasıdır. Hətta bu cür mövzularla bağlı dünyanın en məşhur romanları yazılıb. Lakin bizdə roman yazarkən ailə dramı, facie, cinayət, xəyanət və digər o qədər ağır məqamlara toxunuruq ki, gənclər belə hadisələrdən yüklenir və oxumaq istəmir. Bu gün Azərbaycanda qlobal istiləşmə, Mars haqqında roman yazar yoxdur. Bu gün insanlar Marsa yaşamağa başlayıblar, amma bu haqqda heç bir əser yazılmır".

Kitab oxumağın psixoloji tərəfləri

Kitab oxumağın psixoloji tərəfləri ilə bağlı danişan psixoloq pedagoq Zeynəb Eyyubova söyləyib ki, kitab oxumaq insana psixoloji baxımdan təsirsiz ötüşmür. Onun sözlerinə görə, kitab oxuyan istənilən insan oxuduğu kitabda mövcud



olan personajlardan birini özünə daha yaxın hesab edir: "Hər kəs oxuduğu əsərdə özünə uyğun problemi də tapa bilir. Bu, elbette ki, həyata baxış bucağını dəyişir. Əgər baxış bucağımız dəyişir, bu, hədisəyə olan baxışımızın da dəyişməli deməkdir. Həzirdə psixologlar tərefindən oxumaqla bağlı birgə layihələr həyata keçirilir. Layihələrde bir qrup insan bərabər kitab oxuyaraq, sonradan oxuduqları haqqında birgə müzakirələr aparı-



lir. Bu cür müzakirələr təfəkkürün açılmasında mühüm rol oynayır. Əgər biz kitab oxuyanla oxumayı müqayisə etsək, o zaman biz gecə ilə gündüzün arasında olan fərqi olduğunu söyləyə bilərik. Çünkü, ki-

tab oxuyanda təfəkkür məntiq, əqidə formallaşır".

Necə kitab oxuyaq?

Mütəxəssis söyləyib ki, hər kəs özüne uyğun kitabları oxumalıdır: "Melonxalik mənşəli kitablar, insanda bedbinlik yaranan kitablardan uzaq durmaq məsləhətdir. Çünkü bu cür kitablar psixoloji cəhətdən zəif olan insanlara mənfi təsir göstərə bilər. Hər kəs özü işinə, peşəsinə, xarakterinə, mənimsemək qabiliyyətinə uyğun kitablar oxumalıdır".

Mütləqin tibbi baxımdan əhəmiyyəti

Məsələnin tibbi tərəflərinə gəldikdə, terapevtlər kağız kitabın elektron kitablardan saqlılıq baxımından ziyanız olduğunu bildirirlər. Mütəxəssislerin fikrincə, elektron kitablar insan sağlamlığı üçün zərərlidir, nəinki kağız kitablar. Planşet və telefon vasitesilə oxuduğumuz elektron kitablar gözləri və zehni daha çox yorur. Bunun səbəbi də həmin texnologiya vasitələrində olan şuadır. Ancaq kağız kitablarda bu belə deyil. Bununla yanaşı, sıxıntı vaxtlarda kitab oxumaq insan üçün faydalıdır. Kitab oxumaq həm səbirli olmağı öyredir, həm də yaddaşı gücləndirir.

NƏTİCƏ !

Bütün deyilənlərdən gəldiyimiz nəticəyə əsasən, kitab oxumaq gözəl məşhəliyətdir. Kitaba ayırdığınız zaman həder olmayıcaq, əksi-

nə, sizə yeni şeylər qazandıracaq. Ona görə də sizə bir məsləhətimiz olacaq. Bacardığınız qədər kitab oxuyun!

Naila Məhərrəmovə

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artırıb



lun dəyəri isə 2 milyard 426 milyon 870 min dollar olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan MDB ölkələrinə 853 milyon 336 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbetən 125 milyon 621 min dollar çoxdur. Doqquz ayında Azərbaycanın MDB ölkələrindən idxlə etdiyi məhsul-

İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq dus" effekti yaratdı



Azərbaycan Prezidenti İlham Əliyevin hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Rusyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirak etməsi, eləcə də prezident Putinlə cənab İlham Əliyev arasında çox yüksək səviyyəli ikitarəfli görüşün baş tutması Azərbaycanla Rusyanın strateji tərəfsizliq münasibətlərinin, iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikasının ifadəsi kimi qiymətləndirilir.

Eyni zamanda, hər iki dövlət rəhbərlərinin şəxsində və timsalında, xüsusi qarşılıqlı yüksək hörmət və ehtirama söyklənən münasibətlərin ifadə olunması şəraitində Azərbaycan Prezidenti cənab İlham Əliyev "Valday" diskussiya klubunun işində iştirak etmək menim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakiri üçün çox müümət beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm", - deyərək bir çox məsələlərə münasibət bildirmişdir.

Bələ bir mötəber tədbirdə Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münasibəsindən danişaraq Ermənistanın işgalinin nəticələrinə diqqət yetirib. BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerine yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Mən Ermənistanın baş nazirinin, təecüb doğuran "Qarabağ" Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, ya-landır. Qarabağ aranlı-dağılı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - bu, Azərbay-

candır və nida işarəsi".

Həmçinin, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllinin Dağılıq Qarabağdakı qondarma xalqın mənafələri nəzərə alınmaqla, məqbul olması barədə açıqlamasına da toxunub: "Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağılıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağılıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağılıq Qarabağ əhalisi var".

"Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlince, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qəçqin və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən, Dağılıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur" deyə Azərbaycan dövlət başçısı qeyd edib.

Nikol Paşinyan Qarabağ probleminin həllində yeni situasiya yaradıb

Xankəndində keçirilən ümumərənəni mitingində çıxış edərkən Ermənistanın baş naziri Qarabağla bağlı özünəməxsus tezislər irəli sürərək, bir az da dərinə baş vurub və "Qarabağ Ermənistandır, nöqtə", deyə

bəyanat səsləndirib. Sözsüz ki, nəinki diplomatiya və peşəkar siyasetlə praktiki məşğul olanlar, hətta ekspertlər belə bu çox qeyri-ciddi, qeyri-hüquqi və qeyri-peşəkar bəyanatı yaxşı qarşılamadılar və çox yersiz, uğursuz səslənmə kimi qiymətləndirdilər.

Rusyanın ekspert çevrələrindən də Ermənistanın baş nazirinin çıxışına reaksiyalar gəldi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq araşdırımlar mərkəzinin avroatlantik təhlükəsizlik üzrə Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedonov qeyd edir ki, Paşinyanın çıxışı milli birlik və erməni birliyinə manə ya-



radan çoxsaylı parçalanmalar barədə pafoса bürünmüdü.

"Qarabağ məsələsinin postsovət Ermənistanı üçün ən mühüm mövzu olduğu yeni-

lik deyil. Lakin rəsmi Yerevanın nümayəndələrindən heç kim indiyə kimi bu qədər dəqiq və aydın deməmişdi ki, "Qarabağ Ermənistandır". Paşinyan sevimli mövzusundan - inqilab mövzusundan da yan keçə bilməzdi və onun fikrincə, Ermənistanda baş vermiş inqilab Qarabağda da davam etdirilməlidir. Beləliklə, Paşinyan özünü ayrıca götürülmüş respublikanın nazirlər kabinetinin rəhbəri kimi deyil, ümumərənəni lideri kimi aparıb", - Markedonov məqaləsində yazır.

Rusiyalı ekspertə görə, Paşinyan istəyir ki, 2020-ci ilde Qarabağda hakimiyətdə onun adamı olsun. Ona görə də o, erməniləri qarabağlılara, yerevanlılara, gümrülülər və ya icevanlılara ayırmagın mümkün olmadığını deyəndə birmenali şəkildə eyham vurur ki, birləşdirici lideri statusuna iddia edir. Və bu zaman o öz qaydaları ilə oynamayağı bildirir. Habelə Markedonov hesab edir ki, Paşinyanın çıxışında xarici siyaset elementləri də var. O, Bakıya və həmsərə ölkələrə ünvanlanıb.

"Paşinyan ayındır ki, danışqlarda sərt mövqeyini möhkəmləndirmək istəyir və münaqişənin nizamlanmasına dair baza principlərini detallı şəkildə müzakirə etmək istəmir. Bu qırğı mövqeyidir, amma Paşinyanın işinə Ermənistanın daxilində yarayı", - Markedonov vurğulayır. O qeyd edib ki, Paşinyan əvvəlki hakimiyəti beynəlxalq arenada əsəssiz güzəştərə getməyə can atan qüvvələr kimi təqdim edir və Qarabağ mə-



sələsində məzənnəni qaldırmaq bu məsələdə onun işinə yarayı.

Amerikalı diplomat, Minsk qrupunun keçmiş hömədri olmuş Metyu Brayzanın Paşinyanın Qarabağla bağlı söylədiyi fikirlərə münasibəti çox maraqlıdır: "Ermənistanın Baş naziri Nikol Paşinyan Dağılıq Qarabağ Münaqişəsi ilə bağlı danışçıları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir. Düşünürəm ki, Paşinyana qarşı Ermənistandaki siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriye addım atmalı, ritorikani, bu ifadələri dəyişdirməli, danışqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".

Eyni zamanda, kütłəvi informasiya vəsətləri ilə ünsiyyətdə olarkən bildirib ki, Paşinyan Qarabağ qruplaşmasının dəhşətli təzyiqlərinə məruz qaldığı üçün belə danışır. "Ermənistanın baş nazirinin bəyanatları bir-birinə ziddir" deyərək, "Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışqları davam etdirməsi olduqca vacibdir. Onun sözlərinə görə, Ermənistanın baş nazirinin bəyanatları bir-birinə ziddir: Nikol Paşinyan önce Ermənistan və Dağılıq Qarabağın vahid, daha sonra isə Dağılıq Qaraba-

İlham Əliyevin qatı və sərt mövqeyi "soyuq düş" effekti yaratdı

gün müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün de tamamilə qəbul edilməzdir. Mediator olsayıdım və Ermənistan yeni mövqeyində qalsayıdı, buna aydın etiraz edib istəfa verədim. Bele ki, bu mövqe ile irəliliyiş əldə et-

Nikol Vova oğlu Paşinyan 1975-ci il iyunun 1-də İcevanda (Ermənistan) doğulub. 1991-də İrəvan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, amma siyasi baxışlarına görə son kursda universitetdən çıxdı.

Peşə fəaliyyəti



mək mümkün deyil. Bu, həmçinin ədaletli deyil".

M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılışdırılmalıdır: "Danışıqlar prosesində bir təraf fayda əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə, doğru deyil".

Paşinyanın Xankəndindəki çıxışında Ermənistan üçün yaxın 30 ildə hədəfləri də elan edib. Və bunlara ÜDM-in 7 dəfə artırılması, maaşların, səhiyyə, təhsil xərclərinin on dəfələrlə artımı kimi utopik tezisler də daxildir. Hansı ki, meydana toplaşanlar Paşinyanın bu boş vədlərinə əsnəməklə reaksiya veriblər. Yerevandakı Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyanə görə Paşinyanın bu vədləri ancaq o halda həyata keçə bilərdi ki, hansısa super dövlət Ermənistana pul yağıdır. İkinci Dünya Müharibəsindən sonra ABŞ-in Yaponiyaya kömək edib iqtisadiyyatını qaldırıldığı kimi. Hazırda isə ekspertin qeyd etdiyi kimi, erməni iqtisadiyyatını görünməmiş ÜDM həcmində qaldırmağa hazır olan dövlət yoxdur. Ermənistanın özünün buna nail olması da mümkün deyil, çünki imkanı çatır. Mikaelyanə görə, Paşinyanın səsləndirdiyi hədəflərə

90-cı illerin ortalarından Ermənistanın müxtəlif KİV-lərində işləyib.

1993-1994 - "Dprutyun" qəzetinin müxbiri.

1994-1997 - "Lragir", "Lragir-or", "Molorak" qəzetlərinin müxbiri.

1995-1997 - "Molorak" qəzetinin əlavəsi "Em-Es-e"-nin redaktoru.

1998-1999 - "Oragir" qəzetinin təsisçisi və baş redaktoru.

1999-dan - "Aykakan jamanak" ("Ermənistan zamanı") qəzetinin baş redaktoru.

Siyasi fəaliyyəti

2007-de Ermənistan prezyidenti Robert Koçaryan və baş nazir Serj Sarkisyanın istefası uğrunda çıxış edən "İmpicment" siyasi blokunun siyahısında birnömrəli namizəd kimi parlament seçkilərinə qatılıb. Blok parlamente girməyə nail olmayıb və Paşinyan Ermənistan hökumətini səsleri saxtalasdırmaqda ittiham ve seçkiləri etibarsız elan etməyi tələb edib. Etiraz əlaməti kimi İrəvanın mərkəzində oturaq tətil elan edib. O dövrük prezyident qarşı təşkil etdiyi etirazlara qatılıb. Etirazlardan sonra Paşinyan extarişa verilib, bir il dörd ay ərzində hüquq-mühafizə qurumlarından gizlənib.

2009-un iyulunda hökumət təslim olub və həbsə alınıb. Kütəvi iqtisادşıların təşkilinə görə 2010-11 yanvarında yeddi il həbsə məhkum edilib. 2011-in yanvarında əvvələsənəzən azadlıqla buraxılıb.

Həbsxanadan çıxaraq siyasetə qayıdır. 2012-də "Ermənistan Milli Konqresi" partiya blokundan proporsional seçki sistemi üzrə Ermənistan Mili Məclisinin deputatı seçilib.

2013-cü ildən "Vətəndaş sazişi"nin üzvüdür.

2016-cı ildən "Yelk" partiyasının üzvüdür.

2017-də "Yelk" partiyasından parlamentə seçilib. Paşinyanın daxil olduğu blok 8%-dən az səs yiğib.

Paşinyan 2017-ci ilin mayında İrəvan meri seçkilərinə qatılıb, lakin 21% səs top-

layaraq hakim Ermənistan Respublikası Patiyasını təmsil edən, fealiyyətdə olan şəhər başçısı Taron Marqaryana uduzub.

Nikol Paşinyan "Soros"un məxməri inqilab ssenarisində

(Bundan əvvəl Resurs Analitik İnformasiya Mərkəzinin təhlil və proqnozlarında Soros fondunun dünyada həyata keçirdiyi məxməri inqilab, ərəb baharı və s. inqilablar seriyası KİV-lərdə öz əksini tapmışdır. Bu inqilablar, əslində, həmin ölkələrə "demokratiya" adı ilə və böyük məddi vəsaitlər xərcleyərək milyonlarla insanın müharibələr, acliq və səfələt, idarəsizlik, xəstəlik və epidemiyalar yolu ilə məhv edilməsi, abad şəhərlərin dağıdılıb viran qoyulması planı həyata keçirilmişdir. Bu seriyalar Ərəb ölkərində,



Afrika qitəsində, MDB məkanında və hazırlada Nikol Paşinyanın simasında Ermənistan da davam etdi).

Minlərlə etirazçı Ermənistanda "qeyri-zoraki məxməri inqilabi" təşkil edir, "Nikol Paşinyan 17 aprelde Serj Sarkisyanın parlamentdə Baş nazir kimi təsdiq edildən sonra bildirib. "Serj Sarkisyan görməlidir ki, o, Ermənistanı və onun xalqını idarə edə bilməz". Nikol Paşinyan Ermənistanın keçmiş prezyidenti Levon Ter-Petrosyanın tərefdarı kimi Qarabağ hərbi xuntasının Ermənistanı ələ keçirməyinə qarşı çıxaraq, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı ermənistani ələ keçirməyinə işlədiyi qəzetlər vasitəsilə daim etiraz edənlərdən biri olmuşdur. O, millət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib.

Göründüyü kimi, bir çox ekspertlərin dəriyinə görə və "Resurs" Analitik İnformasiya Mərkəzinin təhlillərinə əsasən, belə qənaətə gəlməyə əsas yaranır ki, əvvələ Nikol Paşinyan özünü, tərefdarlarının və ekspertlərinin də qiymətləndirdiyi kimi "məxməri inqilabın" övladı olaraq hakimiyyəti ələ keçirib.

Artıq bütün dünyaya sərr deyil ki, məxməri inqilablar seriyası ABŞ-in Soros fondunun inkubator layihələrindəndir. Qısa arayış şəklində xatırlatmaq yerinə düşər ki, her hansı virus "Soros fondu" kimi laboratoriyalarda yetişdirilir və virusların inkişafı üçün uyğun mühit yaradılaraq xəstəliyin yetişmə vaxtı- yəni virusun inkubasiya dövrü gözlənilir və ayarlanır. Məsələn, Ermənistan Gümrü şəhərində 2015-ci il yanvarın 12-si rus hərbçisi Valeri Permyakovun Avertisyanlar ailəsinin 7 üzvünü güllələməsi fak-



tı kimi hadisələr və buna oxşar-oxşamaz is-tənilən detallar cəmiyyətdə anti-rus əhval-ruhiyyəsinin formallaşması, güclənməsi və Rusiya əleyhinə mənəvi-psixoloji atmosferin möhkəmlənməsi istiqamətində iş aparılırdı. Yeni virusun inkubasiya dövrü əlverişli şəraitin yaradılması və nəhayət, məxməri inqilab-Nikol Paşinyan.

İkincisi, inqilabçılar xas olan ən vacib keyfiyyət - inkarçılıq, dağıdıcılıq hətta Paşinyanda nihilizm xüsusi olaraq bu inqilabların ideoloqlarının diqqətini cəlb edir ki, o da dağıdıcılıq işlərində inqilablar üçün işə yarayır. Yeri gəlmışkən belə adamlarda qəddarlıq və qorxaqlıq şüuraltı emosiyaların əsas faizini zəbt etmiş vəziyyətdə olur.

Ermənistanın çoxəsrlıq rus təbəəliyinə son qoymaq üçün ABŞ məxməri inqilab yolu ilə rusiyapərəs qüvvəleri hakimiyyətdən uzaqlaşdıraraq iqtidara sahib çıxdı. Yeri gəlmışkən, Paşinyanın keçmiş rusiyapərest prezyidentlər Robert Koçaryan və Serj Sarkisyan qarşı müxtəlif faktorlarla məsuliyyətə cəlb olunması və yaxud ittiham edilməsində əslinde onların Ermənistanın bütün dayaqlardan mehrum olunması məqsədi güdüllür.

Bəs məqsəd və hədəf nədir?

Əslinde azərbaycanlılar bu proseslərin sonunda normal bir iqtidara problemin həlli ümidi etse, baş verən proseslərdən hətta bəhrelənmək olardı. Amma Paşinyanın və onu hakimiyyətə getirən qüvvələrin öz məqsəd və hədəfləri var.

Rusiya, Azərbaycan, Türkiyə

Rusiya, Azərbaycan, İran

Rusiya, İran, Türkiyə və

Rusiya, Azərbaycan, Türkiyə, İran münasibələrində regionda yaranmış yeni iqtisadi və beynəlxalq kommunikasiya münasibələri sisteminde Ermənistan ABŞ-a gərəkli olduğunu hiss edir.

Nikol Paşinyanın pornoulduz Kim Karadaşyanla çəkdirdiyi və sosial şəbəkələrdə yayılmış şəkli onun dövlət xadimindən çox hələ küçə eyforiyası psixologiyasından xilas ola bilmədiyinin əyani sübutudur. O, elə sevinir ki, elə bil ABŞ prezyidenti ilə selfi çəkdirmək şərəfine nail olmuşdur. Biz Paşinyanın şəxsiyyətini aşağılamaq fikrində deyilik, sadəcə onun psixoloji durumunu dəyərləndirmək. Qarabağ probleminin həllində onun nə qədər ciddi və məsuliyyətli ola biləcəyinə diqqət çəkmək istəyirik. Nikol Paşinyanın hazırlıqlılığı göz qabağındadır.



necə çatacağına dair detallı programı da yoxdur.

Nikol Paşinyan kimdir?

17 oktyabr 2019-cu il

İlham Əliyevin qəti və sərt mövqeyi “soyuq duş” effekti yaratdı

Əvvəli-Səh-9

Diger bir tərəfdən isə onu hakimiyətə gətiren qüvvələrin cari taktiki hədəfləri ilk növbədə rəsmi Yerevanı və Ermənistani Rusyanın nəzarətindən çıxarmaqdır. Lakin ekspertlərin de qeyd etdiyi kimi, Qarabağ klanının güclü təzyiqi ilə üzəmiş durumdadır, yeri gelmişkən bir çox ekspertlərin də rəyləri kimi Paşinyan Ermənistani Rusyanın təsir dairəsindən çıxarmaq üçün “Soros fondu”nun maliyyə dəstəyinə də çox ümidi edir. Amma eyni zamanda regionda baş veren bir çox proseslərdən, o cümlədən beynəlxalq meqa kommunikasiya layihələrinə kəndə qalan və getdikcə regiona yalnız destruktiv fəaliyyət üçün lazımlı olan Ermənistən özü necə inkişaf edə bilər ki? Hazırda Ermənistən kimlər üçün yalnız hərbi baza saxlamağa yer kimi nəzərdə tutulan bilər.

Öslində, Qarabağ probleminə münasibətdə də Nikol Paşinyanın yol xəritəsi yoxdur. Çünkü ziddiyətli bəyanatlarla o, Qarabağ probleminin hazırlı danışçıları formatını pozmağa yönəlik cəhdər edir. Məqsəd papadan daha çox katolik olmaq görüntüsü yaratmaqla prosesi pozmağa cəhd edərək Rusyanın Ermənistəni güzəştə getməyə məcbur eləmə taktikası seçilib. Belə ki, dünyada Qarabağ probleminin həllinin əsas açarı Rusyanın əlinədir.

Nikol Paşinyanın iqtidarı isə Ermənistən “Soros fondu”nun layihəsi və programı ilə bölgədə möhkəmlənməye çalışır. Sözsüz ki, bu proses Rusiya qədər İranı da narahat edir, baxmayaraq ki, bu narahatlılığın ifadəsi hələ açıq müstəviyə keçməyib. Ancaq artıq bunu gizlətmək də mümkün deyil və müvafiq tədbirlərin görülməsi istiqamətində müayyən formalarda hərəkətlərin də müşahidə olunacağı ehtimalı çox böyükdür.

Azərbaycanda təbii ki bu proses diqqətlə izlənilir və dəyərləndirilir. Əgər bu prosesin nəticə etibarilə Azərbaycanla münaqişənin həlli və bölgənin inkişafına müsbət töhfə verəcəyi proqnozlaşdırılarsa, əlbette bu müsbət qarşılıqla bilərdi, lakin bu prosesin sadəcə olaraq zaman əldə etmek və daha gəlirləşmiş formada ortaya çıxmazı ehtimalı çox böyükdür.

Nikol Paşinyanın möqtəsi



Ermənistən baş naziri Qarabağda ermənilərin qarşısında çıxış zamanı “Qarabağ Ermənistəndir, nöqtə” deməklə, əslində guya özüň fanatik “qarabağsevər” obrazında təqdim etmək göründüsü yaradır, - yəni qarabağda rus tankları üstündə hakimiyətə gelən hərbi qarabağlı Robert Koçaryan tutub həbsə atmaq üçün sözsüz ki, Qarabağ məsələsində Koçaryandan və onun varisi Serj Sarkisyanın da çox “qarabağsevər” olmaq gərəkir. Bu məqamda “papadan artıq katolik olmağ”ın nəticəsi “Qarabağ Ermənistəndir- nöqtə” miting stixiyası şuarını səsləndirir.

Bununla Paşinyan Qarabağ danışçılarını pozmaq və yaxud Rusyanın nəzarətindən çıxarmağa nail ola biləcəkmi?

QARABAĞ RUSYANIN NƏYİNƏ LAZIMDIR?

Qafqaz və Azərbaycan bugünkü dünyasının en maraqlı kəsb edən geosiyasi məkanlarındandır. Bugünkü neçə-neçə beynəlxalq meqaprojektlər, beynəlxalq magistral kommunikasiyalar Azərbaycandan keçir. Və gözlənilmədən Azərbaycan Prezidenti kifayət qədər ciddi beynəlxalq diplomatik tribunadan “Qarabağ Azərbaycandır, nida!” bəyanatı səsləndirdi.

Əvvəla Azərbaycan prezidenti İlham Əliyev şəxsi kar dövlət və siyasi xadimdir, dünya siyasetini, tarixi, mövcud və perspektiv münasibətlər sistemini akademik səviyyəde bilən, öz sözünü, çəkisini yüksək səviyyədə qiymətləndirən şəxsiyyətdir. Prezident Əliyev heç vaxt real olmayan, nəyinsə xatirinə bəyanat verməyib. Və birdən çox ciddi, mötbəə bir tribunadan cənab İlham Əliyevin qəti və sərt mövqeyi soyuq duş effekti yaratdı, təkcə ermənilər üçün deyil onların yeni və köhnə himayədarlarını ayıltdı və düşünməyə vadardı.

“Qarabağ Azərbaycanlı, nida”.

“Resurs” Analitik İnformasiya Mərkəzinin materiallarından çıxarış

Milli Məclisin deputati beynəlxalq tədbirdə Ermənistən parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib

Parlementlərə İttifaqın Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilən 141-ci Assambleyasında Ermənistən parlamentinin sədrı Ararat Mirzoyan çıxış edərək beynəlxalq hüququn principlərindən söz açaraq, bütün dövlətləri Birleşmiş Millətlər Təşkilatının nizamnaməsində əks olunmuş müddəalara hörmətlə yanaşılmasına çağırıb, gülünc və əsəssiz səbəblər gətirməkə Tərəfənən bu günlərdə terrorçulara qarşı həyata keçirilən “Sühə əməliyyatının dayandırılmasını tələb etmək üçün parlamentlərə müraciət edib. AZƏRTAC xəbər verir ki, bir qədər sonra tədbirdə söz almış Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputati Kamran Bayramov Ermənistən parlament sədrinin çıxışına münasibət bildirək, Ermənistən beynəlxalq hüququ və onun universal principlərini ən kobud şəkildə pozan dövlət olduğunu, Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu ölkə tərefindən 25 ilən artıq müddət ərzində icra olunmadığını qeyd edib. A.Mirzoyanın BMT-nin Nizamnaməsinə hörmətlə yanaşılması çağırışına gəldikdə isə, deputatımız Ermənistən parlament sədrinin Nizamnamənin 25-ci bəndində təşkilatın üzvərinin Təhlükəsizlik Şurasının qərarlarına tabe olması və onların yerinə yetirilməsi öhdəliyinin nəzərdə tutulduğunu xatırladıb və ona bu çağrıdan, ilk növbədə, öz ölkəsinə ünvanlanması tövsiyə edib.



Siyahiyaalma başa çatdı



Azərbaycanın bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahiyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahiyaalınması əsasən başa çatıb.

Dövlət Statistika Komitəsindən SIA-ya verilən məlumatə görə, cari ilin sonuna dək ölkənin bütün rayon və şəhərlərində siyahiyaalmanın keyfiyyətinin yoxlanılması məqsədile müvafiq tədbirlər görülləcək, o cümlədən telimətçi-nəzarətçilər tərefindən sayıcılarından siyahiyaalma sənədlərinin qəbul ediləsi, onların yoxlanılması, siyahiyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Komitənin Siyahiyaalma qrupuna təqdim ediləsi prosesi həyata keçiriləcək. Xuxarıda qeyd olunan proseslər tam başa çatıqdən sonra, 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılaç.

Siyahiyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahiyaalma dövründə müxtəlif səbəblərdən siyahiyaalmanın kənardə qalmış şəxslərin de siyahiyaalmaçaya cəlb edilməsi məqsədile bütün yerli statistika orqanlarında operativ qruplar yaradılmışdır ki, həmin qruplar tərefindən plastik kartlar vasitəsilə bu şəxslərə ödəniləcək. Qalan vəsait isə ölkə əhalisinin sayına uyğun olaraq siyahiyaalma materiallarının nəşr edilməsinə, siyahiyaalma prosesi üçün çanta və dəftərxana ləvazimatlarının alınmasına və s. sərf ediləcək.

Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü turkdilli ölkələrin birliliyinin daha da güclənməsinə şərait yaradacaq

Azərbaycan daha bir mötbəə beynəlxalq tədbirə ev sahibliyi etdi. Oktyabrın 15-də Türkdilli Dövlətlərin rəhbərləri Bakıda bir araya gələrək, regionun bugünkü reallığılarını, gələcək istiqamətlərini müzakirə etdilər. Təməli 10 il əvvəl - 2009-cu ilə Naxçıvanda keçirilən Zirvə Görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü turkdilli ölkələr arasında iqtisadi əlaqələrə, kiçik və orta sahibkarlığı həsr edildi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputati, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, öten 10 il ərzində turkdilli ölkələr arasında təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və informasiya sahələrində imzalanan əməkdaşlıq sazişləri, birgə verilən bəyanatlar turkdilli dövlətlərin birliliyini bir daha nümayiş etdirib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliliyinin daha da güclənməsinə şərait yaradacaq. İlk dəfə olaraq Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması türk dünyasının birliliyinin daha da gücləndirilməsi istiqamətində atılan addımların davamı oldu. Türkdilli dövlətlərin ortaq mövqeyi, dostluq, qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvilde daha da güclənməsi quruma üzvölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə hər zaman yeni töhfələr verib”, - deyə P.Kərimzadə qeyd edib.

“Müstəqilliyimiz əbədidir”

Səbail rayonunda bu mövzuda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunub



Dünən Milli Azərbaycan Tarixi Muzeyində Səbail rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlihanlı tədbiri giriş sözü ilə açaraq, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi kimi qiymətləndirdi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışan akademik qeyd edib ki, Ümummilli Liderimizin əsasını qoymuş uzaqgörən siyaset və bu siyasi kursun ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, bu gün müasir və müs-

təqil Azərbaycan dövləti dina-mik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır.

Tədbir iştirakçalarını 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edən Milli Məclisin deputati, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev Azərbaycanın qədim dövlətçilik tarixi, XX əsrin əvvellərində müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğunu 23 ay kimi qısa müddətde formalasdırıldı müstəqil dövlətçilik ənənələri, Azərbaycanın 70 il ərzində, SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında respublikamızda milli özüneqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi və sozial-iqtisadi hadisələr, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında yerine yetirdiyi tarixi xidmətlər və Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə, son 16 il ərzində, ölkə daxilində və beynəlxalq seviyyədə elde olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və gündəngünə daha da möhkəmlənən xalq-iqtidar birliyi haqqında ətraflı məlumat verdi.

Ulu Öndərin layiqli siyasi davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra Azərbaycanın müstəqilliyinin tamamilə yeni mərhələdə və keyfiyyət müstəvisində daha da möhkəmləndirilməsi haqqında danışan millət vəkili Azərbaycanın Prezidenti



İlham Əliyevin rəhbərliyi ilə sözün əsl mənasında, müstəqil və yüksək nüfuz sahibi dövlət kimi formalasdırığını diqqətə çatdırır: “Cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 16 illiyini qeyd etdiyimiz bu günlərdə, geriye nəzər salıqda, mübaliğəsiz demək olar ki, ötən 16 il müstəqillik tariximizin ən uğurlu və ən şanlı səhifəsidir. Bu dövrə Ümummülli Lider Heydər Əliyev siyasetinin uğurla davam etdirilməsi, Onun müasir dövrün tələb və çağırışlarına, eləcə də, dünyada baş verən qlobal proseslərə, müvafiq olaraq, keyfiyyətə təkmilləşdirilməsi sayəsində Azərbaycanda möhtəşəm uğurlar eldə edilmiş, cəmiyyət həyatının, istisnásız olaraq, bütün sahələrində sıçrayışlı inkişafa, tərəqqiyə və modernləşməyə nail olunmuşdur.”

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə arxalanan Prezident İlham

Əliyevin modernləşmə və tərəqqi siyasetinin bundan sonra da dövlətimizi böyük uğurlara və yüksək rifaha aparacağını vurgulayan Ş.Hacıyev Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olacağına dair əminliyini ifadə edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi dosent Bəhman Kərimov, Səbail rayon icra hakimiyyətinin nümayəndəsi Kəmalə Həsimova və digər natiqlər müstəqillik illərində Azərbaycanda müasir dövlət quruculuğu haqqında maraqlı məruzələrlə çıxış ediblər.

Tədbir istedadlı tələbələrin ifasında bədii hissə ilə davam edib.

RƏFIQƏ HÜSEYNOVA

“Qarabağ Azərbaycandır!”

YAP Masallı rayon təşkilatı bu mövzuda tədbir keçirib



Dünən YAP Masallı rayon təşkilatı aparatında “Qarabağ Azərbaycandır!” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev oktyabrın 3-də Soçi dövlət “Valday” Beynəlxalq Diskussiya Klubunda MDB-nin Dövlət Başçıları Şurasının məhdud tərkibli Aşqabad zirvə top-lantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı söylədiyi cəsarətli, Azərbaycan xalqının hər bir nümayəndəsinin hüquqlarını müdafiə edən fikirlərini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıb.

S.Əliyev qeyd edib ki, Prezident İlham Əliyev Soçi dövlət “Qarabağ Azərbaycandır ve nida işarəsi” bəyanatını səsləndirməklə, Ermənistan prezidentinə xəberdarlıq edərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni baxışı ortaya qoymuş: “Münaqişənin davam etdiyi bütün illərdə Qarabağın Azərbaycanın əzəli torpağı olması fikri dəfələrlə bəyan edi-

lib. Dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanır. Belə olan halda, “Qarabağ Azərbaycandır!” fikri yeni yanaşmadan xəbər verir. Dövlətimizin başçısı İlham Əliyev Qarabağ məsələsində yeni yanaşma ortaya qoymaqla və davamı olaraq, nida işarəsi demək, Azərbaycan xalqının, dövlətinin, Prezidentinin qətiyyətini ifadə edib.

Rayon təşkilatının sədri, onu da vurğulayıb ki, Azərbaycan xalqı Prezidentimizin mövqeyini, birmənalı olaraq, dəstekleyir: “Qarabağ Azərbaycandır!” bəyanatı adı bir şurə deyil, Azərbaycan xalqının Qarabağla olan bağlılığını özündə ehtiva edən anlayışdır. Qarabağ

Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu torpağı bizdən almaq mümkün deyil! Azərbaycansız Qarabağ ola bilmez!”

Tədbirde iştirak edən Qarabağ Mühərbiyi Əlliləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Nahid Rəhimov, Masallı rayon Mühərbi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Məmmədəğa Şiriyev və baş-qaları çıxışlarında Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyaseti nəticəsində, Azərbaycanın diplomatik cəbhədə işğalçı Ermənistani dalana dirədiyini vurgulayıblar.

R.KAMALQIZI



17 oktyabr 2019-cu il

Mübariz Əhmədoğlu: "Faşizm bütün erməni elitarası üçün birləşdirici materiyadır"

"Faşizm qabağında bütün erməni elitarası farağat dayanıb". Bu fikirləri Siyasi innovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu yaxınlarda Aşqabadda keçirilən MDB sammiti zamanı Prezidenti İlham Əliyevin çıxışından sonra, bir daha bəlli olduğunu bildirib: "Bu, yaxınlarda Aşqabadda keçirilən MDB sammiti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sonra bu, bir daha bəlli oldu. Erməni elitarasının belə davranışında Azərbaycan üçün yeni heç nə yoxdur.



etiraz etdi. N.Paşinyanın etiraz bildirməsi də gözlənilən idi. Biz Paşinyanı bu qədər məntiqsiz bilmirdik.

Politoloq N.Paşinyanın səsləndirdiyi fikirlərdə 2 tezisin, xüsusi olaraq, diqqəti çəkdiyini söyləyib: "I. Qaregin Njde türklərə qarşı mübarizə məqsədilə faşist Almaniyası ilə müttəfiqlik edirmiş. Türkiyə o dövrə Almaniyanın əgər birinci olmasa da, ikinci müttəfiqi idi. Bu tarixdir, tarixi heç kəs saxtalaşdırı bilməz. İndi belə alınır ki, Almaniya üçün ən hədsiz vacib olan Türkiyəyə qarşı mübarizə aparmaq məqsədilə Q.Njde erməniləri və Ermənistani ora qoşmuş.

Ümumiyyətlə, Türkiye ilə Almaniya arasında tarixi münasibətlər həmisi sınaqdan keçmiş münasibətlərdir. Ona görə N.Paşinyanın intellektinin ən aşağı səviyyədə olduğu bir daha aşkarlandı.

II. Qaldı ki, iştirakçılara hörmət məsələsinə- N.Paşinyan BMT BA-da çıxış edərək, Dağılıq Qarabağ xalqından danışdı. Paşinyan, köməkçiləri, bütün erməni intellektüali birce dəfə "Dağılıq Qarabağ xalqı" adda rəsmi bir termin göstərsinlər. Ümumiyyətlə, "Dağılıq Qarabağ xalqı" yoxdur və ola da bilməz. Nəzəri cəhdən qəbul et-

sek ki, Dağılıq Qarabağ xalqı var, bu, erməni xalqının parçalanması anlaşılmadır. O parçalanma da Azerbaycanın haqlı olduğunu göstərir. Çünkü Dağılıq Qarabağ ermənilərini Ermənistən ermənilərindən fərqli edən ən əsas məsələ Dağılıq Qarabağ ermənilərinin danışığında türk və müəyyən qədər fars sözlərinin olmasıdır. Dağılıq Qarabağda ermənilər Azerbaycanın xristian icmasının içindən çıxmışdır. Yəni erməni deyil, Azərbaycan ermənisidir. Sonradan İrəändan köçürürlən ermənilər qaynayıb qarışıblar. Onların dillərindəki fərqli də bunu sübut edir".

M.Əhmədoğlu, həmisi olduğu kimi, bu görüşdə də N.Paşinyanın, bir daha savadsız olduğunu nümayiş etdirdiyini deyib: "BMT Baş Assambleyasında iştirak edən nümayəndə heyətlərinin sayı, təxminen, min nəfərdir. N.Paşinyan özünün savadsızlığı ilə min nəfər dünya intellektinə, dövlət başçılarına hörmətsizlik nümayiş etdirdi. MDB-nin iclasında isə, Azərbaycan Respublikasının Prezidentinin ona əlavə cavabı hər şey deməkdir".

Politoloq Q.Njdenin heykəli və Prezident İlham Əliyevin MDB sammitindəki çıxışına münasibət, erməni elitarası üçün faşizmin çox dəyərli olduğunu bir daha göstərdiyini vurğuladı: "Onu da qeyd edim ki, Q.Njdenin heykəli və Prezident İlham Əliyevin MDB sammitindəki çıxışına münasibət erməni elitarası üçün faşizmin çox dəyərli olduğunu göstərir. Erməni dövlətliyinin son böhrəni da bu andan etibarən artıq rəsmilişdi".

R.HÜSEYNOVA

MGA-nın baş katibi akademik Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verib

Müsləman Gəncləri Assambleyasının Baş Katibi və direktoru Abdulla Arif Abdullə akademik Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: Dünya şöhrəti şərqsünnas - alim, böyük ziyalı, Qafqaz Müsəlmanları İdarəesi Elmi-Dini Şuranın sədri, Bakı Dövlət Universitetinin Şərqsünnət fakültəsinin ərəb filologiyası kafedrasının müdürü, akademik, müqəddəs kitabımız "Qur'an-Kərim"in Azərbaycan dilinə tərcüməcə edənlərdən biridir. Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin vəfatı elm ictimaiyyəti üçün böyük itkidir. Bir ziyalı, elm xadimi və pedaqoq kimi xalqımız qarşısında əvəzsiz xidmətləri olan akademik Vasim Məmmədəliyevin eziy xatirəsi daim qəlbimizdə yaşayacaq. Müsəlman Gəncləri Təşkilatı adından Allahdan akademik Vasim Məmmədəliyevə rəhmet dileyir, doğmalarına və onu sevənlərə dərin hüznələ başsağlığı veririk.

Allah Ona rəhmət eləsin.

Ermənistana köcmək təklifini ermənilər özləri rədd edir

Suriyalı ermənilər Ermənistandakı yaşayış şərtləri haqqında bildiklərini söyləyərək Ermənistana köcməkdən imtina edirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumatə istinadən xəber verir ki, bu barədə "Jamanak" qəzeti yazar.

Qəzet Suriya mənbələrinə istinadən yazar ki, müxtəlif səbəblərə görə, Hələbə köcməkdən imtina edən və kurdərin nəzarətində olan 3800-4000 erməni Qamışlinin ərazisində qalmaqdə davam edirlər. Mənbənin bildirdiyinə görə, onlara Ermənistana köcmək təklif edilib, lakin onlar Ermənistandakı yaşayış şəraitinin daha yaxşı olmadığını bildiklərini söyləyərək bu təklifi də rədd ediblər.

İnam Hacıyev

Erməni türkoloq Türkiyənin mövqeyini dəstəklədi

Akop Çakryan: "Bütün hallarda Türkiyə zəfər qazanan tərəf kimi qalır".

Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Barış mənbəyi" adı altında antiterror əməliyyatlarna başlaması bir sırə Qərb ölkələri tərəfin dən ikili standart mövqeyinə hədəf olsa da, reallıq budur ki, türk ordusu verilən qərarı yerinə yetirməkdə israrlıdır. Qarşıya qoyulmuş məqsədləri həyata keçirməkla yanaşı, artıq əməliyyat çərçivəsində qələbələrini də qazanır. Sərhədlərinin "PKK"/"PJ" terror qruplaşmalarından təmizləmək məqsədini daşıyan "Barış mənbəyi" hərbi əməliyyatları hazırlıda Ermənistanda da təlaşla izlənilməkdir. Belə ki, ermənilər terrora bağlı olan xalq olduqlarını bu dəfə də açıq-aydın ifadə etdilər. Daha dəqiq desək, Türkiyənin Suriyada kiird terror təşkilatlarına qarşı başlatdığı mücadilədə, bilavasitə "PKK"/"PJ" kimi qanlı terror şəbəkələrinə qahmar çıxdılar.



"Türkiyəye silah satışının dayandırılması heç nəyi dəyişdirmir, çünkü Türkiyənə hazırda silahlara ehtiyacı yoxdur"

Ermənilərin hansı mövqe tutmasından asılı olmayaraq, hadisələrə, geosiyası olaylara, bütövlükde isə, baş verənlərin nəticələrinə düşünən beyninə də yanaş-

maq lazımdır ki, bunu Ermənistənə tanınmış türkoloqu Akop Çakryan maraqlı açıqlaması ilə bildirib. Erməni türkoloqu iddia edib ki, hansı ölkələrin və siyasi güclərin Türkiyəyə qarşı addımlar atmalarından asılı olmayıaraq, bu ölkə qarşısına qoymuş məqsədə çatmayıncı, verilən qərarı icra etməyinə hərbi əməliyyatlarını davam etdirəcək.

Çakryan Türkiyəyə silah satışının dayandırılması və s. bu kimi məsələlərə münasibəti bildirərkən, reallığı ortaya qoyub. "Fərqli ölkələr tərəfindən Türkiyəyə silah satışının dayandırılması heç nəyi dəyişdirmir, çünkü Türkiyənə hazırda silahlarə ehtiyacı yoxdur, xüsusən, azad silah bazarı olduğu üçün, istənilən ölkə nağd pulla silah ala bilər". A.Çakryan bunu "tert.am"-a açıqlamasında deyib.

"Bəşər Əsəd kürdlərə xəbərdarlıq etmişdi ki, Türkiyə əraziyə daxıl olaraq, silahlıları məhv edəcək"

O, həmçinin, qeyd edib ki, Suriyanın prezidenti Bəşər Əsəd zamanında bu silah satışı məsələsi ilə bağlı cari ilin avqustunda kürdlərə müraciət etmişdi, lakin sonuncular həmin müraciəti qəti şəkildə qəbul etmədilər, çünki həmin vaxt ABŞ-la silah alıştı məsələsində dənisiqlər aparıldılar. SİTAT: "Onlar muxtarriyyət istəyirdilər, Bəşər Əsəd isə bu məsələdə onların istəklərini rədd etdi. Hətta kürdlərin etiraz edəcəkləri halda, Türkiyənə daxıl olub, silahlı dəstələrini məhv edəcəyini də xəbərdar etdi. Ərdoğan isə, eyni zamanda, Suriyanın demokratik qüvvələrinin terrorçu qüvvələr olduğunu iddia edir və Türkiyənin milli təhlükəsizliyini tə-

min etmək üçün onları da məhv edilməli olduğunu açıqlayır".

"Rusiya Bəşər Əsədi Türkiyə ilə dənisiqlər masasına oturmağa razi salmağa çalışır"

Erməni türkoloquunun sözlərinə görə, Rusiya Türkiyə ilə Suriya arasında vəsiti olmaq istəyir ki, bunun da nəticəsi belli deyil. "Rusyanın Türkiyəni Bəşər Əsədə dənisiqlərə razi olması üçün dili tutması belə, Suriyanın hazırlı hökumətini təhdid etmək üçün bir yoldur. Türkiyə Suriya əraziyələrini ələ keçirməkdə davam etməyə başladı, Rusiya isə Bəşər Əsədi Türkiyə ilə dənisiqlər masasına oturmağa razi salmağa çalışır" deyə Çakryan deyib. O, həm də iddia edir ki, Suriyada mövcud olan mühit, çox yəqin ki, uzun müddət davam edəcək: "Suriya hökumət qüvvələri şimala doğru irəliliyirlər. Rusyanın mövqeyi orada vacibdir. Lakin xəyanəti də istisna etmək olmaz. ABŞ isə Türkiyəni Rusiyadan uzaqlaşdırmaq istəyir, Rusiya isə ABŞ-in "qucağına" düşməməsi üçün Türkiyəyə eləvə tezyiq göstərmək istəmir. Onlar yarışırlar və nəticədə, Türkiyə "ixtilaf alması"na çevrilir".

Beleliklə, erməni türkoloqu, əslinde, sözügedən açıqlaması ilə açıq-ayşar Türkiyənə sözügedən siyasi gedislerdə uduşla çıxacağını proqnozlaşdırıb və hətta Türkiyəyə qarşı başladılan kampaniyaların heç bir nəticə verməyəcəyini bəri başdan iddia edib. Türkiyənin isə Suriyada anti-terror zəfəri davam edir!

Rövşən NURƏDDİNÖĞLU

İsa Qəmberin Müsavatın işinə müdaxiləsi sübuta yetirildi

Alya Yaqublu: “Bunu rəqiblərini çıxdaş eləmək, partiyanın ali nəzarət orqanının tərkibini öz tərəfdarlarından təşkil etmək üçün ediblər”



Müsavatın növbəti qurultayından sonra, partiya daxilində baş verən qalmaqlaşınan növbəti faktları üzər çıxarılmışdır. Belə ki, başqanlığa namizəd olmuş, lakin ududurulmuş Yadigar Sadıqlinin eks-başqan Isa Qəmberi və onun müdaxiləsi ilə ikinci dəfə başqan seçilmiş Arif Hacılini ifşa etməsi, sosial şəbəkədə bir sıra dəlilləri ortaya qoymasının ardınca, siyasi təşkilatın aparıcı funksionerlərindən olan Alya Yaqublu da maraqdoğurucu məsələləri ictimailəşdirib. A.Yaqublu “Facebook” sosial şəbəkəsində İ.Qəmberin və A.Hacılinin sürücülərinin Müsavatın ali nəzarət orqanı olan MNTK-yə seçildiklərini bildirib. Halbuki həmin adamların ictimai-siyasi proseslərlə bağlı heç bir bilgiləri yoxdur və o cümlədən, partiyada uzun illərdir fəaliyyət göstərən şəxslər qala-qala, sürücülərin adıçəkilən partiyadaxili quruma seçilmələri təşkilatda kəskin narazılığa səbəb olmağa başlayıb.

Yaqublu əlavə edib ki, İ.Qəmberin sürücüsü, digərlərindən az səs aldığı üçün əsas heyətə düşməsə belə, əgər həmin yer hər hansı səbəbdən boşalsa, o, bu yere keçərək və MNTK üzvü olacaq. Bu isə, sübut edir ki, eks-başqan partyanın sırazi üzvü olmasına

rəğmən, A.Hacılini idarə edir və təşkilatın işlərinə qarışmaqla, özünün şəxsi ambisiyalarını yürüdür.

Halbuki İ.Qəmber, “MSDM”in sədri olaraq, dəfələrlə bəyan edib ki, onun partyanın işlərinə müdaxiləsi ola bilməz, çünkü artıq

sırazi üzv kimi müsavatçılıq edir və s.

“İsa Qəmberin sürücüsünü də MNTK üzvü etmək istəyiblər”

Bu baxımdan, A.Yaqublu qeyd edib ki, hətta İ.Qəmberin sürücüsünün MNTK-yə birbaşa seçilmesi belə, məsələnin mahiyətini dəyişmir. Bunun isə, digər səbəbləri var: “Amma bu, məsələnin mahiyətini dəyişmir. Isa Qəmberin sürücüsünü də MNTK üzvü etmək istəyiblər. Bunu rəqiblərini çıxdaş eləmək, partiyanın ali nəzarət orqanının tərkibini öz tərəfdarlarından təşkil etmək üçün ediblər”. Söz yox ki, burada əsas məsələ narazı qrupların kənarlaşdırılması və partyanın müxtəlif orqanlarına öz adamlarını təyin etmək amili dayanmaqdadır. Ona görə də, A.Yaqublu bunu belə izah edib: “Əvvəlki tərkibdə rəhbərliyin göstərişlərinə əmel etməyib, qanunsuz qərarların təsdiqinə etiraz eleyən bir-iki nəfər vardi, bu dəfə heç bir başqarışına yer qoymayıblar”.

“Müsavat MNTK-sinin indiki tərkibi, tamamen, Arif Hacılı tərəfdarlarından ibarətdir”

Onun sözlərinə görə, MNTK siyasi partyanın en vacib qurumlarından biri, hətta bi-

rincisidir: “Partiyada qəbul edilən qərərlərə qiyəm vermək, onları təsdiq və ya ləğv etmək hüquq var. Məsələn, partiya üzvü haqqı şəkildə cəzalandırılarda və ya partiyanın çıxarılarda MNTK-yə müraciət edib, haqqını bərpə etmə bilər. Müsavat MNTK-sinin indiki tərkibi, tamamen, Arif Hacılı tərəfdarlarından ibarətdir”.

Beləliklə, faktlar ortaya çıxdıqca, bir dəha sübut olunur ki, özlerini “demokratiya carçısı” adlandıran İ.Qəmber və A.Hacılı cütlüyü partyanın seçkili orqanlarında saxtakarlıqlar etmək yanaşı, həm də avtoritar idarəciliq mexanizmini tətbiq edirlər ki, bu da, əvvəl-axır kəskin narazılıqlarla müşahidə olunmaqdadır. Mehə sonuncu qurultaydan əvvəlki ali tədbirində də, eyni hallar yaşanmış, bir sıra köhnə müsavatçılar, ya etiraz əlaməti olaraq, istefalara getmiş, ya da partiya rəhbərliyin göstərişlərinə əmel etməyib, qanunsuz qərarların təsdiqinə etiraz eleyən bir-iki nəfər vardi, bu dəfə heç bir başqarışına yer qoymayıblar”.

Rövşən RƏSULOV

“Milli Şura”nın mitinqləri, yaxud “mühacir bazarının bazarkomu” kimdir?

Növbəti faktlar üzə çıxır...

AXCP sədri Əli Kərimli egidişi altında keçirmək istədiyi “Milli Şura”nın mitinqlərinin bir sıra maraqlarla yanaşı, “mühacir biznesi”nə də xidmet etdiyi kimseyə sərr deyil. Şəxsi menfətlerini artırmaqdan ötrü xarici ölkələrə köç etmək istəyənlərin arzularını, artıq 25 ildir ki, reallaşdıracağını və edən Ə.Kərimli o satqınlar qarşısında bir şərt qoyub - həm mitinqə gəl, şəkil çekdir, polislə mübahisə et, təxribatçı həllərə rəvac ver və... o zaman “Şengen viza”sı cibindədir!

İlk nəzərə çarpan amil budur ki, uzağı, 1000-1200 nəfərin yığışlığı və aksiyanın keçirildiyi məkanın dolmadığı bir yerdə ister Ə.Kərimlinin, isterse də yan-yörəsindəki adamların hakimiyətə qarşı etdikləri çıxışları arxasında dayanan əsas məsələ mühacir biznesində daha çox sıfırçı əldə edib, onlardan maddi gəlirlər əldə etməkdir. Yəni “Milli Şura”nın mitinqləri siyasi deyil, bazar məqsədi güdür. Ə.Kərimli isə bu bazarın bazarkomu rolunda çıxış edir.

Fərəc Quliyev: “Milli Şura”nın mitinqləri məqsədli şəkildə keçirilir”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev sözügedən məsələ ilə bağlı mətbuataya açıqlamasında deyib ki, əslində, “mühacir biznesi” vasitesilə maddi gəlir əldə

edən dağıdıcı müxalifet partiyalarının sədrleri, bir çox hallarda insanları aldatmaqla da məşğuldurlar. Daha doğrusu, ortada dələduzluq faktları da var. “Bir insan mitinqə gəlib şəkil çəkdirməkla, xariçə gedə bilmez” deyə qeyd edən MDHP sədri, sözlərinə əlavə olaraq deyib ki, ora (her hansı Qərb ölkəsi-nə-red.) gedənləri kamplarda yerləşdirəndə, hansı təşkilata üzv olmaları barədə arayışlar və ya onların biletleri istenilir: “İndiyə qədər dəfələrlə mətbuatda göstərilib ki, konkret hansı partiya sədrleri nə qədər pulun müqabilində saxta üzvlük vəsiqələri düzəldir, saxta arayışlar verirlər... Hansı işlərə məşğul olduqları da göz önündədir. Mitinqlər də məqsədli şəkildə keçirilir. Orada bir müddət iştirak edib, sonradan ölkəni tərk edib, xaricdə ölkəmiz əleyhinə fealiyyət göstərənlər var. Onlar milli maraqlarını, dövlətinin yaxşı bir həyata dəyişməkdə maraqlıdır. Ona görə də, ölkənin imicinə xaricdə zərbə vuranlar qədər, onların gedişinə şərait yarananlar ikiqat günahkarıdır. O şəraitdə partiya sədrleri saxta arayışlar verməklə yaradırlar. Bunu artıq sistem halına salıblar. Onları ifşa etmek mümkündürsə, buna laqeyd yanaşmaq doğru deyil. Belə şəxslər mütləq



cəzalandırılmalıdır. Hətta xaricə gedib, özlərini erməni kimi təqdim etməkdən çəkinməyənlər də var. Belə faktlar da var. “Hansısa bir ölkə bizi qınayır” kimi məsələ ortaya qoymaq lazımdır. Prinsipial mövqə nümayiş etdirmək lazımdır”.

Nəticə olaraq, belə qənaətə gelmək olar ki, bu gün AXCP sədri Ə.Kərimli “Milli Şura”nın adı altında maddi maraqlarını- sözügedən biznesini inkişaf etdirirsə, bu faktın özü, hüquqi olaraq, qiymətləndirilməlidir. Əks halda, bu “bazarın bazarkomu” öz biznes şəbəkəsinə daha da genişləndirib, daha böyük cinayətlərə əl atı bilər. Xüsusiyyət, seçkilər ərefəsində “mühacir bazarkomu” Ə.Kərimlinin iştahasını vaxtında kəsməklə yanaşı, belə şeytanlara qarşı siyasi mövqeyindən və baxışından asılı olmayıraq, hər kədəş atmalıdır.

Rəfiqə HÜSEYNOVA

Keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə ilə saxlanılıblar

Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Baş Narkotiklərə Mübarizə İdəri əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəller məhkum olmuşlar M.Cəfərov və Ş.Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan çox heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bakı məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır

Paytaxtın ümumtəhsil müəssisələrində 48 min 814 şagird birinci sinifdə təhsil alır. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) AZERTAC-a bildirilib ki, onlardan 46 min 051-i bu qurumun tabeliyində, 2 min 763-ü isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrində oxuyur. Ümumilikdə 48 min 814 birinci sinif şagirdindən 45 min 949-u ümumtəhsil məktəblərində, 2 min 865-i isə lisey və gimnaziyalarda təhsil alır.

DİN: borclu şəxs qismində axtarılan dörd nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində töredilmiş 20 cinayətin üstündə “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, əvvəlki dövrlərden bağlı qalmış yeddi cinayətin açılması təmin olunub. Axtarışda olduğunu görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 4 nəfər saxlanılırlar. Aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərə əlaqəli 11 fakt müəyyənəşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

17 oktyabr 2019-cu il

Əli Kərimlinin ənənəvi “payız xəstəliyi”

Və ya mitinq, yoxsa biznes...

Azərbaycanda dağıdıcı müxalifətin başında duran və ictimai-siyasi sabilliyi pozmaq üçün illərdir ki, min bir oyundan çıxan AXCP sədri Əli Kərimli bu “sezon”da da öz naftalin qoxulu ənənəsini davam eldirməkdədir. Elə bu günlərdə 50 nəfərlik piketin keçirilməsinə BŞİH-in icazə verməsinə baxmayaraq, gecə gündüz sosial şəbəkələrdən xalqı mitinqə çağırışı edən Ə.Kərimlinin “gördüm” deyən olmadı. Bu, bir daha AXCP sədrinin hansı xislətdə olduğunu göstərdi. Ə.Kərimlinin məqsədi ölkədə qarşılurma yaratmaqla, nökərçilik etdiyi erməni lobbilərinin istəklərini həyata keçirməkdir. Ancaq Ə.Kərimli və onun kimi satqınlar anlamırlar ki, əslində, Azərbaycan hakimiyətinin əldə etdiyi uğurların reallığıdır ki, xaricdə fəaliyyət göstərən erməni lobbiləri və onların buyruq qulları həmin reallıqdan qorxurlar.



Hakimiyətin apardığı uğurlu daxili və xarici siyasetin mənşəti nüçələri ortada ola-ola, xalqın böyük kəsiminin, məhz iqtidara dəstək vermesi faktorunun mövcudluğu dəfələrlə sübut olunduğu halda, müxalifətin inkarlılıq mövqeyindən çıxış etməsi “liderlərin” əsas zəifliklərinin bariz göstəricisi kimi de qiymətləndirilir. Sadəcə, faktlara diqqət yetirək və həmin faktlardan nəticə çıxaraq. Misal üçün, idman, mədəniyyət, iqtisadiyyat, sosial və sair sahələrdə Azərbaycan iqtidalarının keçirdiyi bütün mühüm tədbirlər dərhal sosial şəbəkədə oturub, “müxalifətçilik” edənlər tərəfindən hədəfə almır, müxtəlif xarici təşkilatların verdikləri sıfariş xarakterli telimatlar icra olunur. Əslində, Azərbaycan hakimiyətinin əldə etdiyi uğurların reallığıdır ki, xaricdə fəaliyyət göstərən erməni lobbiləri və onların buyruq qulları həmin reallıqdan qorxur və cəkinirlər. Bu sebəbdən də, “beşinci kolon” amili ortaya çıxır. Daha dəqiq desək, xarici anti-Azərbaycan dairələr hakimiyətin siyasi gücünü bilsən, dərk edirlər, ona görə də, bəlli məsələlər ətrafında var-gel edərək, ölkəmizin siyasi-ictimai həyatında müdaxilələr etməyə cəhdər göstərirəl. Biz, bunu istər seçkilerdə, istər referendumlarda,

istərsə də digər mühüm hadisələr ərzəsində dəfələrlə müşahidə etmişik.

Daha bir heqiqət isə, yuxarıda qeyd edilən gerçəklilikə əlqələndirilə bilər. Bu gün kimsəye sərr deyil ki, müxalifətin öz arasında birləşmiş heq vaxt olmayıb. Məsələn, AXCP-“Milli Şura” cütlüyü mitinq keçirir, Müsavat və s. partiyalar onlara gülür, istehza edir, elektorat toplaya bilmədiklərini deyirler. Elecə də, müsavatçılar və s. radikal müxalifət partiyaları eyni addımı atandı, cəbhəçilər eyni mövqədən çıxış edərək, özlərini onlardan üstün hesab edirlər.

Ümumiyyətə, dağıdıcı müxalifətin bugünkü reallığı, bütövlükde, cəmiyyətimizə, dövlətçilik maraqlarımıza xəyanət səviyyəsindədir. Çünkü bu, daha ağır fəsadları üzə çıxarmış olur.

“Mitinq, yoxsa partiya arayışlarının satışı yarmarkası?

Başqa tərəfdən, fakt həm də budur ki, AXCP sədrinin öten illər ərzində keçirdiyi mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı da dəstək verməyib, əksinə, sərt şəkildə qınaqlara tuş gəlib. Digər

tərəfdən, müşahidələrdən de görürük ki, belə mitinqlərə ictimaiyyət arasında maraq ilbəl daha da kəskin şəkildə azalır. Təbii ki, bunların çox ciddi səbəbləri var. Çünkü Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan, Kərimlinin mitinq keçirmək təşəbbüsleri qeyri-ciddi qəbul olunur.

Bu baxımdan, Ə.Kərimlinin keçirmək istədiyi payız mitinqləri sosial şəbəkələrdə də qeyri-ciddi bir hadisə kimi ələ salınır və gülüş obyeketine çevrilir. Hətta insanlar onun növbəti dəfə “mitinq arzusunu partiya arayışlarının satışı” kimi təqdim edirlər. Çünkü o da sərr deyil ki, bu günə kimi AXCP sədrinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayış vermesi ilə bağlı çoxlu sayda faktlar var. O, bu yolla ən yaxın qohumlarını, yerlilərini hələ bir neçə il bundan öncə, Fransada, Hollandiyada yerləşdirə bilib. Belə olan halda, insanlar haqlı olaraq, Kərimliyə gülür və deyilər ki, axı 500-1000 nəfərlik mitinq keçirməyə nə ehtiyac var? Hətta Ə.Kərimlinin yanında olan bir neçə şəxsin mitinqe qatılmayanlarla bağlı yazdıqları fikirlər də insanlar tərəfindən çox sərt şəkildə qəbul edilir.

“Heç kim Əli Kərimli erməni üfunəti verən satqının ətrafına toplaşa bilməz”

Politoloq Eynulla Fətullayev Ə.Kərimlinin bu çağrılarına münasibət bildirərək, vurğulayıb ki, görünür, son mitinqi AXCP sədrinin “ağzında şirə” qoyub. Axı ağılı başında, analitik qabiliyyəti olan hansı adam Azərbaycanda ki veziyəti uzaq Karakasdakı inqilabi hərəkatla müqayisə edə bilər?! Bakıda Venesuela variantının təkrarlanması kimi absurd nəzəriyyə ilə çıxış edən Ə.Kərimli və onun tərəfdarlarını üzündə istehza ifadəsi ilə dinləyərdi”.

Bəli, Ə.Kərimli ələ zənn edir ki, yalan, böhtən, cinayət emələri unudulur, ancaq heq vaxt belə olmayıb. Gec-tez bu yalan və böhtən, cinayətlər sonda ifşa olunur. Çünkü Vətənin halal çörəyinə kəm baxıb, özgənin yali ilə bəşlənənlər, heq vaxt xalqın qınağından qurtula bilməyəcəklər.

Rəfiqə HÜSEYNOVA



Qrantlar qurbanı mitinqlə sosial şəbəkələrin ortasında

RƏFIQƏ

Baxıram Bakımiza, baxıram regionlarımıza və özüm özümə bəxtəvərlik gətirirəm, bu cah-cələli, firavanlığı, əmin-amanlığı xalqımıza yaradan rəhberimizə, xalqımızın dayağı olan dövlətimizə alqış, min yaşa deyirəm.

Ancaq neyləmək olar ki, içimzdə olan əxlaqsızlar, mənəviyyatsızlar bir qəpiyə görə bütün varlıqlarını satanlar bu reallıqları nə görür, nə də qanır. Yazıqlar və lənətlər olsun, kar-kor olan erməni üfunəti Ə.Kərimliyə, Cəmil Həsənliyə, Gültəkin Hacıbəliyə, A.Hacılyə, İ.Qəmbərəl.. Elədiyinizin beləsini çəkəsiniz, çənəniz yerində çıxsın. Deyəcəksiniz ki, bu, nə qarğıdır edirsən? Edərəm də! Düz 26 ildir ki, ağızın yükünü daşıyan, dayanmaq bilməyen o çənə nə qədər böhtən və şər deyər? Çənəniz yerində çıxsın, bəlkə sizin kimi parazitlərin iyrcən əməllərini eșitməzdik. Nə qədər boş-boş hay-küy salmaq olar? Nə qədər həyasiyasi na ve utanmadan kütləvi aksiyalar keçirmək çənəyə güc vermək olar. Ancaq bir gün o çənəniz de yerində çıxaq.

Bir də dağıdıcı düşərgənin əxlaqsızlıq və mənəviyyatlı “markası” olan Ə.Kərimli kimi cinayətkardan nə abır gözlemək olar? Soruşmaq lazımdır, ay boş bardağı dolu çanağa vuran satqın Ə.Kərimli hansı kütłə ilə piket və ya mitinq keçirmək istəyirsin? Yazıqlar və lənətlər olsun... Sən o Əli Kərimlisən ki, ayağın dəyən yer puç olur, dağıllır. İndi də başlamışın seçki-rəfəsi sosial şəbəkələrdə çağrışlar etməyə: “Mütələq mitinq keçirmək lazımdır, yoxsa ölkədə gərgin veziyət yaranacaq” deyirsən. Abırsızlıq, həyasiqliq budur. Ə.Kərimli, sən kimsən ki, ölkəni düzəldəsən?

YAP icra katibinin müavini, millet vəkili Siyavuş Novruzov dəfələrlə müxalifətin heq bir şeyə dəymədiyi deyib: “Müxalifət indiye qəder ne qanverme, ne ağacəkmə, nə də digər xeyirxah tədbirlər keçirib. Əksinə, görələn müsbət işlər kölgə salmağa çalışıblar, öz fəaliyyətlərini, söyüş, təhqir və böhtən üzərində qurublar”.

Bəli, düz sözə nə deyəsən. Bunu xalq da görür. Bəs belə olan halda, hansı üzle xalq öz çərkin əməllərini həyata keçirmək üçün mitinqə çağırırsan? Bəlkə elə zənn edirsən ki, çənəyə güc verməyinin bir xeyri olacaq? Ay bədbəxt Əli və yanında olan özün kimi dələduz cinayətkarlar sürüsü, 25 ildir ki, çənəyə güc verirsiniz, bir xeyri olub ki... Çənənizə heyfiniz gəlsin!..

25 ildir bu çərkin əməllərini yol gedirsiniz, nə eldə etmisiniz? Nifrət, lənət! Əli Kərimliyə bundan da artıq sözələr yaraşır. Ancaq bununla iş bitmir. Əli Kərimli bir reallığı da unutmamalıdır ki, o öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla, hansısa siyasi qüvvə üçün xüsusi arıcalıqlar tətbiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Bundan sonra da həmin rentabiliti qoruyub-saxlayacaq. Amma bugünkü dağıdıcı müxalifət “babam mənə kor dedi, gelib-gedəni vur dedi” kələməna arxayın olduğu kimi, hansı oyunlar çıxardıb, həmin qanunlar üzərində hansı təhrifləri etmək üçün çənəsinə güc verəcəksə, bax, bu, artıq tam başqa bir səhəbətin mövzusudur. Belə bir deyim var: rəqəmlərin dili hərdən nəsə deyir. Belə olmasayıd, dağıdıcı düşərgənin qrantlara hər şeyini satan AXCP sədri Əli Kərimli “kor tutduğunu buraxmadığı” kimi, 2019-cu ildə 19 rəqəmini buraxmış ki, buraxır. Öz “feyzbuk”unda yazar ki, “fala baxaraq, nədənsə, bu rəqəmin düşərlə olması qənaətinə gəldim”.

25 ildən bəri Əli Kərimli, Xədice İsmayıllı, İsa Qəmbərə, Arif Hacıli, Leyla Yunus və bu kimi parazitlər həmisi idarə olunan olublar, sonda da başqasının ipiyle quyuya enməye çalışıslar da, yarı yolda qalıblar. Çünkü mənəviyyatlılarını çıxın oyunlara - qrantlara qurban verərek, satılanlardır. Son nəticədə, bu parazitlər cəmiyyətdə isteklərinə nail olma bilməyiblər və bundan sonra da nail olma bilməyəcəklər. Çünkü bu gün xalq-dövlət birliyinin sarsılmazlığı və dövlətin de real olaraq suveren və müstəqil olmasını təmin edir. Bu bednamlar öz dağıdıcı təfəkkürərini hadisələrə adekvat düşüncə istiqamətində deyişməsələr, xalq özü bu dəfə onları bərdəfəlik siyasetin uğurumundan üzülaşığı yuvarlayacaqlar. Qısa iplə dərin quyuya enməyə macəl belə tapmayacaqlar! Nə Sorosun milyardları, nə Göbbelsin təbliğat maşını kimi gecə-gündüz dezinformasiya üyündən “Turan” TV-nin hay-küy, nə bomba quraşdırılmış qum saatlarının əcəl zəngi, nə də and-aman onları xilas edə biləcək.



nin evində istirahət edir.

“Alooo müxalifət, bəsdirin...!!!”

Videomüraciətə “Youtube” sosial şəbəkəsindən baxa bilərsiniz.

Rövşən RƏSULOV

Pərvanə AXCP-“Milli Şura” “liderlərini” və trollarını susdurdu

“Alooo müxalifət, bəsdirin...!!!”

Bir neçə gündür, sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədovanın yeni videomüraciəti yayılıb. Növbəti müraciətində “Milli Şura”nın oktyabrın 8-də Bakı Şəhər icra Hakimiyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı iqtidar dəstəkçisi Maqsud Mahmudovla söz polemikasına girmiş Pərvanə Əhmədova bu dəfə radikal müxalifət düşərgəsinə səslənərək, onları sərt şəkildə tənqid atışınə tutub.

Haqqında şayiə yayıldığı deyən Pərvanə, xüsusiilə, AXCP və “Milli Şura” trollarına özünəməxsus ifadə ilə

səslənərək deyib ki, o, heq bir təzyiqə məruz qalmayıb və hazırda siyasi prosseslərdən kənara çəkilərək, qohumları-

Bir çox ölkələrdə insan hüquqlarının qorunması ilə bağlı qanun və qaydaların səmərəli tətbiqinin təmin edilməsi üçün xüsusi komissiyalar yaradılmışdır. Bu komissiyaların əksəriyyəti, dövlət orqanlarından asılı olmayıaraq, müstəqil fəaliyyət göstərirlər. Hərçənd, onlardan, müntəzəm olaraq, qanunvericilik orqanları qarşısında hesabat vermək də tələb oluna bilər. Komissiyalar müstəqil xarakter daşıdığı üçün onların tərkibinə, bir qayda olaraq, müxtəlif əhali qruplarının insan hüquqları sahəsində xüsusi marağı, biliyi və təcrübəsi olan nümayəndləri daxil olur. Hər bir ölkədə üzvlərin seçilməsi ilə əlaqədar özünəməxsus tələblər və məhdudiyyətlər, məsələn, müxtəlif peşə kateqoriyalarından, siyasi partiyalar və ərazilərdən seçilən nümayəndlər və ya namizədlər üçün kvotalar qoyula bilər. İnsan hüquqları komissiyaları, başlıca olaraq, vətəndaşları ayrı-seçkilikdən qorumaqla, həmcinin, insanların mülki və digər hüquqlarını qorumaqla məşğuldurlar.

Qanunvericilik aktı və ya dekret əsasında yaradılan konkret komissiyanın funksiya və selahiyətləri həmin sənədlərlə dəqiq müəyyənləşdirilir. Bu qanun və dekretlər, həmcinin, komissiyaların fəaliyyət dairələrinin müəyyənləşdirilməsinə xidmət edir, belə ki, onlar komissiyaların hansı ayrı-seçkilik və zorakı xarakteri davranışın növlərini tədqiq etməkdə səlahiyyətli olduqlarını müəyyənləşdirir. Komissiyaların bir qismi konstitusiyalarda qəbul olunmuş hüquqlardan hər hansı birinin güman edilən pozulma hallarını nəzərdən keçirməklə məşğuldurlar. Digər bir qismi isə insanların irqi, dərisinin rəngi, dini, cinsi, milli və ya etnik mensubiyəti, əlliliyi, sosial vəziyyəti, seksual orientasiyası, siyasi əqidəsi və əmlak vəziyyəti kimi son derecə müxtəlif elametlərə əsaslanan ayrı-seçkilik hallarını nəzərdən keçirmek imkanına malik ola bilərlər. İnsan hüquqları komissiyalarının ən

mümkün olmadığı hallarda, komissiyalar arbitraj proseduruna müraciət edə bilərlər; bu prosedurun gedisi zamanı dinləmələrdən sonra onlar müəyyən qərar çıxarırlar. İnsan hüquqları komissiyaları iddiada, hüquqi baxımdan, tərəflər üçün məcburi olan qətnamələr çıxarmaq səlahiyyətine malik deyillər. Lakin bu, hecdə o demək deyildir ki, vəziyyətin nizama salınması və ya müvafiq qaydada düzəldilməsi ilə bağlı onların verdikləri tövsiyələri inkar etmək olar. Bəzi hallarda, nizama salınmamış iddianın mübahisəli məsələlərini xüsusi məhkəmə dinləyir və müəyyən qərar çıxarıır. Xüsusi məhkəmələrin olmadığı hallarda, komissiyalar nizamlanmamış iddiaları son və məcburi qərar çıxarılması üçün adı məhkəmələrə verir. İnsan hüquqları komissiyalarının başqa bir vacib funksiyası insan hüquqlarına riayət olunmasında yol verilən xətalari üzə çıxarmaq və onların aradan qaldırılması

insan hüquqları ilə bağlı müxtəlif məsələlər üzərə diskussiyaların teşkilini; seminarların teşkilini, konsultativ xidmətlər göstərilməsini və konsultativ müşavirələr keçirilməsini, həmcinin, insan hüquqlarına aid neşrlərin hazırlanması və yayılmasını əhatə edir. Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələrindən binənə çevrilməkle yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib. Ölkəmizin bugünkü uğurları Ulu Önder Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini, fəaliyyətinin əsas prinsipi elan edib. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Konstitusiya qəbul edilib. Bütün qanunvericilik aktalarımız, insan hüquqları əsas götürülməklə, qəbul olunub. Ulu Öndərin bu siyaseti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasetin davamı kimi, Prezident



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

İNSEN HÜQUQLARI KOMİSSİYALARI

vacib funksiyalarından biri, insan hüquqları sahəsində mövcud milli qanunların ziddine olaraq, yol verildiyi güman edilən sui-istifadə halları barədə ayrı-ayrı şəxslərdən (bəzən qruplardan) şikayətlər almaq və onları tədqiq etməkdir. Komissiyalar öz vəzifələrini lazımi qaydada heyata keçirmək üçün, adətən, tədqiq edilən məsələ barədə dəlillər toplamaq imkanına malik olurlar. Het-ta çox nadir hallarda istifade olunsa belə, bu səlahiyyət böyük əhəmiyyət kəsb edir, çünkü o, şikayətin obyekti olan şəxs və ya ormanın əməkdaşlığı səy göstərmək istəməməsi nəticəsində, təhqiqatın təcrid edilməsi imkanını aradan qaldırır. Şikayətlərin təhqiqi və nizamlanması zamanı müxtəlif insan hüquqları komissiyalarının hər birinin tətbiq etdiyi prosedurların xeyli özünəməxsus olmasına baxmayaraq, onların bir çoxu barışdırma və ya arbitraj metodlarından istifadə edir. Barışdırma prosesinde komissiyalar hər iki tərəf üçün məqbul sayılan nəticələrə nail olmaq məqsədilə onların arasındaki rəy müxtəlifliyini aradan qaldırmaya çalışırlar. Mübahisəni, barışdırma yolu ilə nizama salmağı

çünki o, şikayətin obyekti olan şəxs və ya ormanın əməkdaşlığı səy göstərmək istəməməsi nəticəsində, təhqiqatın təcrid edilməsi imkanını aradan qaldırır. Şikayətlərin təhqiqi və nizamlanması zamanı müxtəlif insan hüquqları komissiyalarının hər birinin tətbiq etdiyi prosedurların xeyli özünəməxsus olmasına baxmayaraq, onların bir çoxu barışdırma və ya arbitraj metodlarından istifadə edir. Barışdırma prosesinde komissiyalar hər iki tərəf üçün məqbul sayılan nəticələrə nail olmaq məqsədilə onların arasındaki rəy müxtəlifliyini aradan qaldırmaya çalışırlar. Mübahisəni, barışdırma yolu ilə nizama salmağı

çünki vasitələr təklif etmək məqsədilə, hökumətin insan hüquqları sahəsindəki siyasetinin, müntəzəm olaraq, icmalini hazırlamaqdır. İnsan hüquqları üzrə komissiyalar, habelə, həmin dövlətin insan hüquqları ilə bağlı öz qanunlarına və beynəlxalq qanunlara necə riayət etdiyini izleyir və lazım geldikdə, dəyişikliklər təklif edir. Komissiyaların, ümumən, təsirliyinin və mümkün səməreliliyinin mühüm amili, onların öz adlarından istintaq işi qaldırma qabiliyyətləridir. Bu hal, xüsüsəl də, ayrı-ayrı şikayətləri göndərmək üçün maliyyə və insan ehtiyatlarına malik olmayan şəxslərin və qrupların cəlb olunduqları situasiyalara tətbiq edilə bilər. İnsan hüquqlarının həyatı keçirilməsinə yalnız qanuni və inzibati xarakterlər tədbirlər sayəsində nail oluna bilər. Bunu, o fakt da təsdiq edir ki, ictimaiyyət tərəfindən insan hüquqlarının dərk edilməsinin dərinləşdirilməsinə görə, məsuliyyət, adətən, bu komissiyalara həvələ edilir. İnsan hüquqları sahəsində populyarlaşdırıcı və maarifləndirici fealiyyət komissiyaların öz funksiyaları və məqsədləri barədə ictimaiyyəti melumatlandırmayı;

İlham Əliyev iyunun 18-nin Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan insan hüquqları sahəsində demokratik dövlətlərin uzun müddədə əldə etdiyi uğurları qısa müddətdə qazanıb. Azərbaycanda bütün sahələrdə insan hüquqlarının müdafiəcisi kimi tanınmış vətəndaş cəmiyyəti üzvləri var. Bahar Muradova Azərbaycan dövlətinin siyasetinin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə "İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda çıxış edib.

Prezident köməkçisi bildirib ki, Azərbaycanda fikir və söz azadlığının qorunmasına, azad informasiya məkanının formalşamasına xüsusi diqqət yetirilir. Ölkəmizdə qəzet və ya jurnal təsis etmək olduqca asandır. Belə ki, müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etdikdən cəmi 7 gün sonra mətbəti ormanın neşrinə başlamaq olar. Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik

şöbəsinin müdürü, Avropa Şurası Venesiya Komissiyasının üzvü Letif Hüseynov Milli Məclis Aparatında qanunlarla bağlı insan hüquqları ekspertizasının həyata keçirildiyini diqqətə çatdırıb. O deyib ki, Venesiya Komissiyası insan hüquqları baxımdan, bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamente təqdim olunub. İnsan hüquqları dedikdə, məlki və siyasi hüquqlar başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Əgər insan hüquqlarından danışırıqsa, iqtisadi və sosial hüquqlarla bağlı ölkəmizdə qəbul edilən qanunları ön plana çəkməliyik. Milli Məclisde bu sahələrdə geniş həcmli qanunlar qəbul edilib. İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova qeyd edib ki, insan hüquqları sahəsində bütün ölkələr üçün örnek olan Azərbaycan bir çox təşəbbüsler irəli sürüb və bu təşəbbüsler yüksək qiymətləndirilir. Ombudsman Təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub. Təsisat penitensiar müəssisələrə də nəzarət həyata keçirir. Azərbaycanda heç bir ayrı-seçki-

liyə yol verilmir. Azərbaycanda Ombudsmana hər kəs müraciət edə bilər. Heç də bütün ölkələrdə hər bir şəxs Ombudsmana müraciət edə bilmir. İctimai dinləmələr Ombudsman Institutunun ölkəyə getirdiyi bir yenilikdir. Biz ilk günlərdən rayonlarda ictimai dinləmələr keçirməye başlamışq. Bu ictimai dinləmələr vasitəsilə əsl ictimai iştirakçılığı həyata keçiririk. Diger tərəfdən, Azərbaycan yeganə dövlətlərdən bividir ki, qısa dövrde 61 Əfv Fərmanı imzalanıb, 11 Amnistiya Aktı tətbiq olunub. Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son Amnistiya Aktı 10 min insana şamil olunur. Təkcə dünən 350 insan azadlığa buraxıldı.

Ali Məhkəmənin üzvü Vəfəddin İbayev "Azərbaycan məhkəmələrində insan hüquqlarının müdafiəsi", Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Azərbaycanda insan hüquqları vətəndaş cəmiyyətinin baxıları kontekstində" mövzularında çıxış ediblər.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**



YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida ışarəsi” adlı tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi və Xətai rayon təşkilatlarının birgə təşkilatçılığı ilə partiya fəallarının, Binəqədi və Xətai rayonlarının ictimaiyyət nümayəndəlerinin, Qarabağ qazilerinin, həqiqi hərbi xidmətdə olan zabit və əsgərlərin, gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır və nida ışarəsi” adlı tədbir keçirildi.

Tədbirdən öncə, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 30-da Rusiyanın Soçi şəhərində dünyadan məşhur “beyin mərkəzəri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındaki çıxışına həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədr əvəzi Anar Əliyev müstəqil və müasir Azərbaycanın Qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə ölkəmizdəki ordu quruculuğu prosesindən danışdı. Ulu Önderin siyasi kursunun Prezident İlham Əliyevin uğurla davam etdirildiğini və bu gün dövlətimizin inkişafı, xalqımızın rifahı, ərazi bütövlüyümüzün dönmezliyinin temin edildiğini və dünyada mövqeyinin da da möhkəmləndirildiyini diqqətə çatdırıldı.

YAP Xətai rayon təşkilatı gənclər birliyinin sədr Orxan Bayramov çıxışında vurğuladı ki, Ermənistən və onun havadarları münacişənin sülh yolu ilə həllinə daim maneələr törədir. Ermənistən bu mövqeyi dünyada sülhə əsl təhdiddir. Zaman-zaman Ermənistən rəhbərliyi tərəfindən atəşkəs rejiminin pozulması, dinc əhalimizə qarşı ölümle nəticələnən silahlı hücumlar və onların sərsem bəyanatları xalqımızda, haqlı olaraq, ikrəh hissə oyadır. Lakin Prezident İlham Əliyevin qətiyətli mövqeyini, sülhsever cəhdlerini bütün dünya, xüssüsilə, xalqımız alqışlayır və qürurla qarşılıyır.

Tədbirdə çıxış edən Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədrı Azad Musayev qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini eks etdirən məlum çıxışı Paşinyanın uydurma bəyanatına qaçılmaz cavab idi. Onun sözlərinə görə, her bir veteran Ali Baş Komandanın əmrinə müntəzərdir və torpaqlarımızın tezliklə azad edilməsi və mənfur düşmənə qarşı mübarizədə Cənab İlham Əliyevin əmrini gözləyir.

Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının həqiqi hərbi xidmətdə olan əsgəri Fəsli Nəbiyev ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu ordu islahatlarından danışdı. Sonra tədbir bədii hissə ilə davam etdirildi. Sonda kollektivlə xatirə şəkilləri çəkdirildi.

Zümrüd BAYRAMOVA

YAP Tərtər rayon təşkilatının şura iclası keçirilib

Dünən YAP Tərtər rayon təşkilatının şura iclası keçirilib. Ərazi ilk partiya təşkilatı sədrleri, qadınlar şurası və gənclər birliyinin üzvləri iştirak etdiyi tədbirdə, rayon təşkilatının sədrı Ramiz Şabanov məlumat verib ki, 12 oktyabr 2019-cu il tarixdə YAP Mərkəzi Aparatında partiyanın Sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə son illərdə partiyamızın Sədrı, Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atıldığı, Azərbaycan dövlətinin



çıxış etdiyi təşəbbüslerin regionda və dünyada müsbət qarşılı-

dığından dövlətimizin nüfuzun artdığını, iqtisadiyyatımızın sü-

rətli inkişafı nəticəsində, ölkənin maliyyə imkanlarının yüksəldiyini qeyd edib. R.Şabanov qeyd etdi ki, müşavirədə cari ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə ölkədə ciddi hazırlıq işlərinin aparılmasında hakim siyasi partiya olan Yeni Azərbaycan Partiyasının və onun yerli strukturlarının görəcəyi işlər barədə Ə.Əhmədov konkret tapşırıqlar və tövsiyələr verdi. R.Şabanov bələdiyyə seçkiliyi ilə əlaqədar görüləcək işlərin tələblər səviyyəsində həyata keçiriləcəyinə rəyonumuzda, həmişə olduğu kimi, bülki seçkilərdə də YAP-in qələbəsinin təmin olunacağına əminliyini bildirib, bütün ərazi ilk partiya təşkilatlarının bu istiqamətdə

işlərin gücləndirilməsi tapşırığını verib.

İclasda çıxış edən YAP Tərtər rayon təşkilatının şura üzvü Kamil Məmmədov, rayon təşkilatı gənclər birliyinin sədrı Tunarə Məmmədzadə, şura üzvü Fitat Əliyeva, ərazi ilk partiya təşkilatı sədrlerindən Pərviz Mustafayev, Veli Əliyev çıxış edib, ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının nəzədələrinin və partiyanın təşəbbüslerinin xalq tərəfindən həmişə dəstəkləndiyini, bülki bələdiyyə seçkilərində də partiyamızın mütləq qələbə qazanacağına əmin olduğunu bildirdilər.

RƏFIQƏ HÜSEYNÖVA

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son sahifə

17 oktyabr

“Müstəqil dövlətin müstəqil övladları”

YAP Şamaxı rayon təşkilatı bu mövzuda tədbir keçirib

yar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi me-

Dünən YAP Şamaxı rayon təşkilatı rayonun Sabir qəsəbə tam orta məktəbində Azərbaycanın müstəqilliyinə həsr olunmuş “Müstəqil dövlətin müstəqil övladları” mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları, ilk olaraq, məktəb şagirdlərinin el işlərindən ibarət sərgi ilə tanış olub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnurə Babaşova, bildirib ki, Azərbaycan bir əsrde iki dəfə müstəqillik eldə etmək, özünü suveren dövlətini yaratmaq imkanı qazanmışdı: “1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra ya-



randı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənedlə xalqımız uzun illərdən bəri həsrətində olduquna azadlıqına qovuşdu”.

Görüşdə YAP Piralla rayon təşkilatının sədrı Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxti-

todkabinetinin müdürü Ağakərim Ömerov və Şamaxı Veteranlar və Ağsaqqalar Şurasının sədrı Ağarza Bayramov Azərbaycanın ikinci dəfə əldə etdiyi suverenliyin, məhz Ümummilli Lider Heydər Əliyevin qətiyətli və uzaqgörən siyaseti nəticəsində dənməz xarakter aldığını diqqətə çatdırıblar. Çıxış edən natiqlər vurgulayıblar ki, 1995-ci ildən başlayaraq, ölkədə iqtisadi inkişaf tədbirlərinin əsası qoyulmuş, bütün sahələrdə, ardıcıl olaraq, həyata keçirilən islahatlar, əhalinin maddi rifah halının yaxşılaşması, vətəndaşların təhlükəsizliyinə dövlət təminatı xalqın inamını bərpa etdi. Bu gün Ulu Heydər Əliyev siyasetini uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirdiyi daxili və xarici siyasetlə Azərbaycan daha da qüdrətli ölkəyə çevrilib. İndi regionun aparıcı dövləti kimi, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir və uğurlarının sayını günü-gündə artırır.

Çıxışlardan sonra şagirdlərin hazırladıqları bədii kompozisiyalar tədbir iştirakçılarına təqdim edilib.

RƏFIQƏ HÜSEYNÖVA